



NƏ QƏDƏR Kİ MÜSTƏQİL
AZƏRBAYCAN DÖVLƏTİ VAR,
AZƏRBAYCAN XALQI VAR,
HEYDƏR ƏLİYEV ÜRƏKLƏRDƏ
YAŞAYACAQDIR!

iki sahil

VAHİD AZƏRBAYCAN UĞRUNDA!

www.ikisahil.az / www.ikisahil.tv

GÜNDƏLİK İCTİMAİ-SİYASİ QƏZET

Nº 109 (7364) / Cümə axşamı, 20 iyun 2019-cu il

Cənab İlham Əliyev hər bir vətəndaşın Prezidenti olduğunu əməli fəaliyyəti ilə təsdiqləyir

Bax: səh. 2

Vyanada "Dinlərarası və sivilizasiyalararası
əməkdaşlıqdan bəşəri həmrəyliyə"
mövzusunda beynəlxalq konfrans keçirilib



Bax: səh. 4

Azərbaycan Prezidenti
Administrasiyasının
rəhbəri Ramiz
Mehdiyev təhlükəsizlik
məsələləri
üzrə beynəlxalq
görüşdə iştirak edib

Bax: səh. 3



Bax: səh. 3



Əli Əhmədov:

Azərbaycan
vətəndaşını daha
yüksək rifah gözləyir

Bax: səh. 6



Heydər Əliyev
Fondunun
vitse-prezidenti
Leyla Əliyeva
paytaxtın 4 və 3
nömrəli internat
məktəblərində olub

Bax: səh. 3



Minimum
əməkhaqqının
artımı 950
min nəfəri
əhatə edəcək

9

Yaxın Şərq: dörd istiqamətdə
geosiyasi gərginlik

11

"SOCAR AQS" "Qərbi Abşeron"da
növbəti quyu qazır

16

Dəri tipiniz haqqında
məlumatınız varmı?



“Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda Vyana Beynəlxalq Konfransının iştirakçılarna

Hörmətli konfrans iştirakçıları!

Sizi - Avstriya Respublikasının Vyana şəhərində keçirilən “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda Beynəlxalq Konfransın təşkilatçılarını və iştirakçıların səmimi qəlbən salamlayıram.

Nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, görkəmli elm və din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bu mötəbər konfrans dünyada cərəyan edən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dinlərin və milli mədəniyyətlərin qarşılıqlı münasibətləri kimi aktual məsələlərin müzakirəsinə həsr olunmuşdur.

Dünyada sülh, dinc birgəyaşayış, humanizm dəyərlərinin təbliği və təşviqi günümüzün vacib məsələlərindən biridir. Müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur. Təsədüfi deyil ki, etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyaların azad fəaliyyəti üçün bərabər şərait yaradıldığı Azərbaycan Respublikasında multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmiz müxtəlif mədəniyyətlərin ahəngdar münasibətlərinə və humanitar əməkdaşlıq ideyalarına hərtərəfli dəstək verir, bu sahədə çoxsaylı qlobal təşəbbüslər irəli sürür. Ümumdünya Mədəniyyətlərarası Dialoq və Beynəlxalq Humanitar forumlarının, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, Dünya dini liderlərinin Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycanın bu sahədəki fəaliyyətinin beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirildiyinin göstəricisidir. Biz müxtəlif dinlər və sivilizasiyalar arasında əməkdaşlığın genişlənməsinə, qlobal müstəvidə qarşılıqlı etimad mühitinin yaradılmasına mühüm töhfə olacaq daha bir beynəlxalq tədbirin - Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi barədə qərar qəbul etmişik.

Ölkəmizin təşəbbüsü ilə keçirilən hazırkı konfransın təşkilinə Avstriya tərəfindən dəstəyi, konfransın işi üçün yaradılan şəraiti yüksək qiymətləndirirəm. Bu tədbirin birgə keçirilməsi, eyni zamanda, Azərbaycan-Avstriya əlaqələrinin, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bariz nümunəsidir. İnanıram ki, xoşməramlı niyyətlərə xidmət edən Vyana Beynəlxalq Konfransı konstruktiv müzakirələr ruhunda keçəcək, bəşəri dəyərlərin təbliğinə, xalqlar arasında qarşılıqlı anlaşmaya, sivilizasiyalararası dialoqun və mədəni-mənəvi integrasiyanın inkişafına töhfələr verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm.

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Ermənistan atəşkəs rejimini 19 dəfə pozub



Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımcı, Ağdam rayonunun Sarıcalı, Acırlı, Novruzlu, Mərzili, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Cənab İlham Əliyev hər bir vətəndaşın Prezidenti olduğunu əməli fəaliyyəti ilə təsdiqləyir

Ölkəyə rəhbərliyə başladığı ilk zamanlarda fəaliyyətini “Sosial məsələlər bilavasitə ölkənin iqtisadi vəziyyətindən asılıdır” tezi əsasında formalaşdıran Prezident İlham Əliyev sonrakı illərdə vədinə sadıq qalaraq Azərbaycan iqtisadiyyatının sürətli, dinamik inkişafını təmin etdi.

İlk günlərdən vətəndaş həmrəyliyi platformasına söykənən, xalq-iqtidar birliyinə güvənərək ölkə daxilində ictimai-siyasi sabitliyin qorunmasına yönələn demokratik islahatları ilə əmin-amanlıq təmin edən, əhalinin rifahının yüksəlməsi naminə qəbul olunan və mərhələlər üzrə uğurla həyata keçirilən regionların sosial iqtisadi inkişafı Dövlət proqramlarının tətbiqi ilə ölkədə siyasi, iqtisadi, sosial inqilabların müəllifi olduğunu təsdiqləyən cənab İlham Əliyevin liderliyi ilə Azərbaycanın regional və beynəlxalq nüfuzu artmış, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda geosiyasi, geoiktisadi və hərbi-geostrateji mövqeləri daha da güclənmişdir.

Prezident İlham Əliyevin qarşıdakı onillərə hesablanmış siyasəti nəticəsində qazanılan iqtisadi uğurlar Azərbaycanın inkişaf modelinin dünyada təbliğini şərtləndirmişdir. Son on beş il ərzində Azərbaycan iqtisadiyyatının 3,2 qeyri-neft sektorunun 2,8, sənaye istehsalının 2,6, kənd təsərrüfatının 1,7 dəfə artması, qeyri-neft ixracının 4,1 dəfə çoxalması sosial islahatların tətbiqi imkanlarını genişləndirir.

2013-2023-cü illəri əhatə edən dövlət siyasətinin əsas istiqamətlərində də iqtisadiyyatın milli maraqlar və daxili resurslar üzərində qurulması, şəxələndirmə siyasəti, qeyri-neft sektorunun gücləndirilməsi ilə sabit iqtisadi inkişafa nail olunması, bölgələrdə sosial-iqtisadi vəziyyətin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqəbat qabiliyyətliliyinin yüksəldilməsi, yerli məhsulların dünya bazarlarına çıxarılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili, yoxsulluq səviyyəsinin, işsizliyin minimuma endirilməsi, orta təbəqənin genişləndirilməsi və cəmiyyət həyatında rolunun artırılması və digər perspektivlər başlıca amil kimi aktuallığını saxlayır. Qlobal enerji və nəqliyyat layihələrinin reallaşması ilə ölkəyə daxil olan sərmayələrin sosial islahatların həllinə yönəldilməsi əhalinin həyat tərzinin daha da yüksəlməsinə təmin etmişdir. Bütün müşavirələrdə əsasən sosial sahəni əhatə edən məsələlərin həlli ilə bağlı tövsiyələri verib, tələblərini qəti şəkildə aidiyyəti orqanlara çatdıraraq, sahibkarlığın inkişafını diqqətdə saxlayan Prezident İlham Əliyevin ötən il keçirilən prezident seçkilərindən sonra həyata keçirdiyi sosial islahatların dünyada alternativ yoxdur.

Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlərin daim diqqətdə saxlanılması, dövlət başçımızın sosial paketə daxil olan istiqamətlər üzrə imzaladığı sərəncamlar əsasında həyata keçirilən islahatlar silsilə tədbirlərin növbəti mərhələsidir. 2019-cu ilin ilk aylarında dövlət başçımızın imzaladığı müvafiq sərəncamların 3 milyona yaxın vətəndaşı əhatə etməsi insanlara qayğının nümunəsidir. Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım olan sosial islahatların həyata keçirilməsi üçün 1,5 milyard manatın ayrılması, eyni zamanda ölkə iqtisadiyyatının sürətli, dinamik inkişafını göstəricisidir. Cari ilin ilk günlərindən sosial islahatları geniş miqyasda həyata keçirən dövlət başçımız iqtisadi müstəqilliyimiz sayəsində əldə olunan nailiyyətlərdə hər bir vətəndaşın xüsusi əməyinin olduğunu bildirir və qiymətləndirir. Şəhid ailələri, müharibə veteranları və əlillərə daim xüsusi qayğı ilə yanaşdığını əməli fəaliyyəti ilə təsdiqləyən cənab İlham Əliyevin bir-birindən önəmli, insanların həyat tərzini yaxşılaşdıran Sərəncam və fərmanlarının hər biri minlərlə ailənin sevincinə səbəb oldu.



həyatların dünyada alternativ yoxdur.

2019-cu ilin ilk aylarında dövlət başçımızın imzaladığı müvafiq sərəncamların 3 milyona yaxın vətəndaşı əhatə etməsi insanlara qayğının nümunəsidir. Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım olan sosial islahatların həyata keçirilməsi üçün 1,5 milyard manatın ayrılması, eyni zamanda ölkə iqtisadiyyatının sürətli, dinamik inkişafını göstəricisidir.

Cari ilin ilk günlərindən sosial islahatları geniş miqyasda həyata keçirən dövlət başçımız iqtisadi müstəqilliyimiz sayəsində əldə olunan nailiyyətlərdə hər bir vətəndaşın xüsusi əməyinin olduğunu bildirir və qiymətləndirir. Şəhid ailələri, müharibə veteranları və əlillərə daim xüsusi qayğı ilə yanaşdığını əməli fəaliyyəti ilə təsdiqləyən cənab İlham Əliyevin bir-birindən önəmli, insanların həyat tərzini yaxşılaşdıran Sərəncam və fərmanlarının hər biri minlərlə ailənin sevincinə səbəb oldu.

Bu cür diqqət və qayğı dünya praktikasında analoqu olmayan, sağlam zəmində qurulan insana humanist yanaşmadır. Əhali tərəfindən yüksək dəyərləndirilən islahatların məntiqi nəticəsi budur ki, dövlət həmişə vətəndaşın yanındadır. Dövlət başçımızın imzaladığı sərəncamlarla əməkhaqqı və pensiyaların, tələbə təqaüdlərinin, məcburi köçkün və qaçqınlar, aztəminatlı ailələr üçün nəzərdə tutulan güzəşt və müavinətlərin artırılması, problemlə kreditlərlə, çoxmənzill binaların qeydiyyatı alınması ilə bağlı göstərişlərin verilməsi ölkə vətəndaşlarının sosial müdafiəsinin təminatı istiqamətində aparılan siyasətin ən bariz nümunəsidir. “Beləliklə, iqtisadi göstəricilərimiz elədir ki, dünyanın istənilən ölkəsi bu göstəriciləri böyük qəhrə-

manlıq kimi qəbul edə bilər, bizim üçün isə bu, adi haldır. Çünki bizim iqtisadi siyasətimiz düşünülmüş siyasətdir. Ümumiyyətlə, bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını tam əks etdirir, ona tam uyğundur. Məhz buna görə Azərbaycan xalqı bizim siyasətimizi “dəstəkləyir” söyləyən cənab İlham Əliyevin davam etdirdiyi islahatların analoquun olmamasının təsdiqi ölkəmizə beynəlxalq təşkilatların hesabatlarında verilən yüksək qiymət, respublikamızın adının yuxarı pillələrdə yer almasıdır.

Son illərdə əməkhaqqı və pensiyaların artırılmasını diqqətdə saxlayan cənab İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi islahatlar inqilabi mahiyyət daşıyır. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı minimum aylıq əməkhaqqının artırılması haqqındakı Sərəncam sosial islahatların tərkib hissəsidir. Sərəncama əsasən cari ilin əvvəlində 180 manat məbləğində müəyyən edilən minimum əməkhaqqı 250 manata qaldırıldı. Dövlət başçımızın imzaladığı digər Sərəncamla dövlət peşə təhsilli müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları 1 sentyabr 2019-cu ildən orta hesabla 20 faiz artırılır.

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının 1 sentyabr 2019-cu ildən artırılması əhaliyə göstərilən qayğının ifadəsidir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatının, Gəncə bölməsi aparatının, Heydər Əliyev Mərkəzinin, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin, Azərbaycanda Atatürk Mərkəzinin, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filiallarının, rayon (şəhər) dövlət arxivlərinin, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövryyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi Qrupunun, Azərbaycan Respublikası Mədəniyyət Nazir-

liyinin Dövlət Film Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Kənd Təsərrüfatı və Aqar Sənayesi Nazirliyinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər və digər işçilərini əhatə edən Sərəncam dövlət başçımızın yeni sosial paketinin əhatəliliyini göstərir. Bu kimi addımlar dövlət siyasətinin əsasında insan amilinin dayanmasının reallığını bəyan edir.

Prezident kimi ilk müsahibəsində “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss etsin” söyləyən cənab İlham Əliyev pragmatizmə və reallığa əsaslanan siyasəti ilə nəzərdə tutduğu imkanları təmin etdi.


2018-ci ildə keçirilən prezident seçkilərində növbəti qələbəsini ümumxalq etimadı ilə qazanan cənab İlham Əliyevin andıqmə mərasimində söylədiyi “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərkən demişdim ki, əgər mənə xalq etimad göstərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadıq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, mənə dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim” sözləri liderin öz xalqına vəfa borcu oldu. Son illərdə həyata keçirilən sosial islahatlar isə bu borcun reallığa əsaslanan vədə sadıqlıq nümunəsidir.

“Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaqdır. Azərbaycan 2019-cu ildə uğurla və inkişaf yolu ilə gedəcəkdir” söyləyən cənab İlham Əliyev imzaladığı sərəncamlarla həmişə olduğu kimi yenə də vədinə sadıq qalaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli, real fəaliyyəti ilə təsdiqləyir.

Xuraman İsmayılqızı,
“iki sahil”

Pensiyanın minimum məbləği 200 manata çatdırılır

Artım 660 min pensiyaçını əhatə edəcək



Prezident İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılmasında növbəti inqilabi addımların atılmasına imkan verən sosial islahatlar paketi bu il ərzində minimum pensiyaların məbləğinin növbəti dəfə əhəmiyyətli şəkildə artırılmasına da şərait yaradıb. Belə ki, dövlət başçısının yeni qanunvericilik təşəbbüsü olaraq, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq bu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması nəzərdə tutulur. Təşəbbüsə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətə əlaqələr və kommunikasiya şöbəindən AZƏRTAC-a verilən məlumata görə, minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, bu il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Bu artım Prezident İlham Əliyevin təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır. Bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyaların minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi. Beləliklə, təkcə bu il ərzində Azərbaycanda minimum pensiyaların məbləğində 72,4 faiz artım edilməklə, həmin məbləğin 116 manatdan 200 manata çatdırılması təmin edilib.

Əmək pensiyasının minimum məbləğinin növbəti dəfə əhəmiyyətli şəkildə artırılması Prezidentin "2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır" bəyanatının əməli müstəvidə, əhalinin, o cümlədən pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi irəliləyişləri şərtləndirən ardıcıl addımların atılmasında öz təsdiqini tapdığını göstərir.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 18-də təhlükəsizlik məsələlərinə nəzarət edən ali nümayəndələrin 10-cu beynəlxalq görüşündə iştirak edib.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Ufa şəhərində keçirilən, 119 ölkənin təmsilçilərinin iştirak etdikləri görüşdə hibrid təhlükələrin artması şəraitində milli təhlükəsizliyin və dayanıqlı iqtisadi-sosial inkişafın təmin edilməsi məsələsi müzakirə olunub.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev görüşdə məruzə ilə çıxış edib, hibrid təhlükələrin proqnozlaşdırılması, qabaqlanması və qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüşün gündəliyinə,



həmçinin fəvqəladə humanitar cavab tədbirləri sahəsində əməkdaşlıq, beynəlxalq informasiya təhlükəsizliyi sistemi və terrorçuluq ideologiyasının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi daxil idi.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas, Mol-

dova Respublikası Ali Təhlükəsizlik Şurasının katibi Artur Qumenyuk və Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Dəmir Saqınbayev ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Təhlükəsizlik şuraları xətti üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Əli Əhmədov:

Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir



"Prezident İlham Əliyevin sərəncamları ilə bir çox sahələrdə çalışan insanların əmək haqqı 40 faiz artırılır. Ən önəmlisi minimum əməkhaqqının 250, minimum pensiyaların isə 200 manat məbləğində müəyyən edilməsidir. Bir neçə ay bundan əvvəl isə minimum əməkhaqqı və pensiyalar təxminən 40 faiz artırılmışdı. Beləliklə, toplam artım təxminən 100 faizə bərabər olmuşdur. Minimum əməkhaqqının artırılması nəticəsində yüz minlərlə insanlının maaşları 270-350 manat civarında artmış olacaqdır." Bu fikirlər Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədovun rəsmi "facebook" səhifəsində yayımladığı "Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir" seriləşməsinin məqaləsində yer almışdır.

Əli Əhmədov özünün rəsmi "facebook" səhifəsində etdiyi paylaşımında daha sonra qeyd edib: "Məlumdur ki, Prezident İlham Əliyevin sərəncamları ilə



2003-cü ildən bu yana əməkhaqqı və pensiyalar dərəcələri qaldırılıb. Bu, faktıdır. Lakin 2019-cu il əhalinin sosial müdafiəsi sahəsində daha cəsarətli və əhəmiyyətli addımlar atılması ilə səciyyəvidir. İnsanların rifahının yaxşılaşdırılmasını özünün siyasətinin əsas məqsədi hesab edən Prezident İlham Əliyev bunu real həyatda əyani şəkildə təcəssüm etdirir. Xalqın həyat səviyyəsi sözün həqiqi mənasında gündən günə yaxşılaşır. Bu isə insanların xəyallarını gerçəkləşdirməsi üçün daha geniş imkanlar yaradır.

Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir. Məqsədimiz bu gələcəyə doğru inamla və qətiyyətlə irəliləməkdir. İndi sözüm vaxtilə iqtidarda olub Azərbaycanın bu gününə böhtan atanlardır. Onlar hakimiyyətdə olduqları dövrdə əməkhaqqının artırılması ilə əlaqədar bir fakt belə xatırlayırlarmı? Ümumiyyətlə, AXC-Müsavat

hakimiyyətinin siyasi leksikonunda əməkhaqqının artırılması, insanların həyatının yaxşılaşdırılması anlayışları varmı? Əlbəttə ki, yox idi. Çünki iflasa uğramış, ölkəni ağır iqtisadi tənəzzül vəziyyətinə salmış keçmiş hakimiyyətin bu barədə düşünməyə nə həvəsi var idi, nə də imkanı. Xəzinədə pul yox idi. Dövlət büdcəsi işləyirdi. AXC-Müsavat hakimiyyəti dünyaya əcaib nümunə göstərmişdi: büdcəsiz dövlət.

Tərətdikləri biabırçılıqların heç yüzdən birini də təşkil etməyən sadaladığım faktların "müəlliflərinin" bugünkü firavan, müasir, inkişaf edən Azərbaycana böhtan atması insan əxlaqının eybəcərlişməsindən başqa bir şey deyildir.

Nə qədər böhtan atsalar da, nankorluq etsələr də möhtəşəm Azərbaycan özünün işıqlı gələcəyinə doğru inamla irəliləyir, insanlar isə bunun faydasını görür və bundan sonra da görəcəklər."

Minimum əməkhaqqının artımı 950 min nəfəri əhatə edəcək

Prezident İlham Əliyevin "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 2019-cu il iyunun 18-də imzaladığı Sərəncam respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması sahəsində 2019-cu ilin ilk aylarından atılan inqilabi addımların davamıdır. Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Onlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Həmin artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.

Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.

Yeni "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir. Belə ki, bundan əvvəl dövlət başçısının bu il fevralın 8-də imzaladığı Sərəncamla da minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmış və həmin artım 600 minədək insanı əhatə etmişdi. Dövlət başçısının uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması kimi əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib.

Artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə ikinci yerdə qərarlaşacaq.

Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib

İyunun 19-da Avstriyanın paytaxtı Vyana şəhərinin "Hofburg" sarayında Qafqaz Müsəlmanları İdarəsinin (QMI) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyət-lərəarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib.

KONFRANSDA VYANA BƏYANNAMƏSİ QƏBUL EDİLİB



AZƏRTAC xəbər verir ki, konfransın təşkili Prezident İlham Əliyevin irəli sürdüyü Azərbaycanın multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Avropanın aparıcı dövləti olan və müxtəlif mədəniyyətlərin, dinlərin təmsil olunduğu Avstriyada keçirilən beynəlxalq konfrans mühüm, global əhəmiyyət kəsb edən bu mövzuya dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülh və əmin-amanlığa təhdid edən amillərə, xüsusilə dinlərarası ixtilaflara qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edir.

Vyana konfransında Avstriya və Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatları, o cümlədən dünyanın müxtəlif dini konfessiyaları rəhbərləri, dövlət, elm və mədəniyyət xadimləri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Himayədarlar və Məşvərət Şuralarının üzvləri iştirak ediblər. Beynəlxalq konfransda ümumi-

likdə dünyanın 30-dan çox ölkəsinin təmsil edən dövlət, ictimaiyyət, elm və din xadimləri, həmçinin 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının rəhbərləri, Avstriyada akkreditə olunmuş səfirliklərin və beynəlxalq qurumların nümayəndələri təmsil olunurdular. Avstriya tərəfdən Federal Hökumətin və parlamentin nümayəndələri, o cümlədən Avstriya Xarici İşlər Nazirliyinin Baş katibi-nazir müavini Yohannes Peterlik, Avstriyadakı 15 dini konfessiyanın nümayəndələri iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Mətbuat Xidmətinin rəhbəri Nəzər Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsmailov, Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Səməd Seyidov, El-

dar İbrahimov, deputatlar Cavanşir Paşazadə, Hikmət Məmmədov, Azərbaycandakı dini konfessiyaların rəhbərləri - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Bakı Dağ yəhudiləri dini icmasının başçısı Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi yepiskop Vladimir Fekete və Albaniya Udi xristian dini icmasının başçısı Robert Mobili daxil-dir.

Konfransın açılışında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub (Müraciət qəzetin bugünkü nömrəsində dərc olunur).

Vyana konfransında Azərbaycanın sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafında rolundan və multikulturalizm dəyərlərindən bəhs edən "Bəşəri çağırış" filmi nümayiş olunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını konfrans iştirakçılarına çatdırıb. Şeyxülislam qeyd edib ki, kəskin ziddiyyətlər, terror, dini və milli zəmində ekstremizm, ksenofobi-

ya, xristianofobiya, antisemitizm və islamofobiyanın tüğyan etdiyi, dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini - multikulturalizm modelini təklif edir. Bu model Azərbaycan Prezidentinin müəllifi olduğu mədəniyyətlərə əməkdaşlığa dair Bakı Prosesi, elan etdiyi Multikulturalizm və İslam həmrəyliyi illəri çərçivəsində ölkəmizdə və xaricdə mütəmadi keçirilən global forum və tədbirlərdə təbliğ və təşviq olunur. Eyni zamanda, Azərbaycanda 2017-ci ildə dövlət başçısının tövsiyəsi ilə Qaf-



qaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi artıq İspaniya və Almaniya da uğurlu beynəlxalq konfranslar təşkil edib. Vyana təşkil edilən konfrans da bu qəbildən növbəti nüfuzlu tədbirdir.

Şeyxülislam bildirib ki, milli və bəşəri dəyərlərə, multikultural ənənələrə hər zaman böyük önəm verən Azərbaycan bu gün dünyanın mənəvi dəyərlər mərkəzi olaraq tanınır. Multikulturalizm ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirilir və bu müdrik siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasəti yüksək səviyyədə davam və inkişaf etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində bu gün Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin məzhəblərə bəşəri həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin nadir nümunəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dünya miqyasında mədəni sahədə çox uğurlu fəaliyyəti, milli-mənəvi irsimizi ən yüksək səviyyədə təbliği ilə yanaşı, ümumbəşəri dəyərlərə diqqət və qayğısı Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsini

də mühüm rolə malikdir.

Şeyxülislam A.Paşazadə çıxışında deyib ki, Azərbaycan uzun illər davam edən, regionda və dünyada sülhə təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış problemin ərazi bütövlüyümüz çərçivəsində həllini istəyir, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl olunmasını tələb edir və ATƏT-in Minsk qrupunun sülhəratma missiyasından real nəticə gözləyir.

Allahşükür Paşazadə vurğulayıb ki, bu ilin payızında dünya dini liderlərinin Bakıda keçiriləcək II Sammiti Azərbaycan dövlətinin sivilizasiyalararası dialoqun inkişafına, global müstəvidə insan hüquqlarının təmini və qarşılıqlı etimad mühitinin yaradılması işinə daha bir dəyərli töhfəsi olacaqdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, ha-

zırda dünya miqyasında dini ayrışdırıcı gücləndiyi, bəzən dini zəmində qarşıdurma bilərəkdən rəvac verildiyi dövrdə yaşayırıq. Bu səbəbdən dini dözümlülüyün, tolerantlığın hakim mövqe tutması, dinlərarası əməkdaşlıq və bəşəri həmrəyliyin mühüm əhəmiyyət daşıyır.

Komitə sədri deyib ki, Azərbaycan bu gün sülhsevərliyi, həmrəyliyə və birliyə verdiyi yüksək dəyəri ilə seçilir. Azərbaycan xalqı müxtəlif dini inancların birgə yaşayış ənənələrini zənginləşdirərək bütün dünya üçün örnək ola biləcək dini tolerantlıq modelini yaradıb. Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi isə dinlə bağlı siyasətin sağlam və düzgün istiqamətdə qurulmasıdır. Ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda bu münasibətlərin beynəlxalq hüququn normaları müstəvisində tənzimlənməsi, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanması üçün hüquqi baza yaradılıb. Azərbaycanda dövlət-din münasibətləri modeli Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da təkmilləşdirilib.

⇒ Davamı 5-ci səhifədə

Vyanada “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans keçirilib

⇒ Əvvəli 4-cü səhifədə

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov müasir dünyada radikalizmin bütün növlərinə qarşı mübarizənin vacibliyini qeyd edərək, eyni zamanda, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına da diqqət göstərilməsini vacib hesab edib. O, bu dialoqun inkişaf etdirilməsində konkret ideyaların müəyyənləşdirilməsini mühüm addım hesab edərək, xoş məramla söykənməli olan bu ideyaların geniş ictimaiyyət arasında təbliğinə xüsusi diqqət ayrılmalı olduğunu vurğulayıb. Bu xüsusda qeyd edilib ki, Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsidir. Artıq ənənəyə çevrilən bu Forumun rəsmi açılışındakı nitqində Prezident İlham Əliyev multikulturalizmi “alternativ olmayan, gələcək inkişaf üçün ən məqbul variant” kimi dəyərləndirməklə təkcə Azərbaycanda deyil, müasir dünyada multikulturalizmin meyllərinin gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd edib.

KONFRANSDA VYANA BƏYANNAMƏSİ QƏBUL EDİLİB



siplərindən rəsmi şəkildə imtina etmir. Amma təbii ki, arxa planda bu prinsiplərə əməl etməyən dövlətlər və cəmiyyətlər də var. Məsələn, Ermənistan insan hüquqları və onun tərkib hissəsi kimi tolerantlıqla bağlı konvensiyalara qoşulmasına baxmayaraq, etnik təmizləmə və işğalçılıq siyasətindən hələ də əl çəkməyib. Əksinə, dünyanın gözü qarşısında və beynəlxalq təşkilatların mövqeyinə zidd olaraq Ermənistan monoetnik dövlətə çevrilib. Konstantinopol Patriarxlığının Ekzarxı, KAİCİİD Direktorlar Şurasının üzvü Emmanuel Adamakis çıxışında dünyanın mövcud problemlərinin həllində qarşılıqlı anlaşma və dialoqun önəmini diqqətə çatdırıb. O qeyd edib ki, dialoq



KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammar rəhbərlik etdiyi qurumun Vyana konfransının həmtəşkilatçısı olmasından məmnunluq duyduğunu bildirib. O, Şeyxülislam Allahşükür Paşazadənin dinlərarası və sivilizasiyalararası əməkdaşlığın inkişafında xidmətlərini xüsusi qeyd edib. Baş katib müasir dövrdə qeyri-tolerantlıq və ksenofobiyanın dünyada radikalizm, dini və etnik icmalara, qaçqınlara, cəmiyyətin müxtəlif təbəqələrinə qarşı mənfi yanaşmalara yol açdığını bildirib və buna görə də dini rəhbərlərin münəfişələrin nizamlanması, cəmiyyətdə ekstremizm hallarının artmasına qarşı vahid strategiya və mexanizmlərin hazırlanmasında birgə fəaliyyətə çağırıb. Eyni zamanda, dinlərarası uğurlu dialoq nümunələrinin dünyada daha geniş təbliğinin vacibliyi vurğulanıb və bu cür nümunələrin cəmiyyətdə geniş yayılmalı olduğu qeyd edilib. Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin icraçı direktoru İdris Cəzairi çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-dini tolerantlıq və multikultural ənənələrin qorunması sahəsində global əhəmiyyətli təşəbbüslərini qeyd edib və Vyana konfransını dünyanın global proseslərinə Azərbaycanın özəl və dəyərli töhfəsi kimi qiymətləndirib.

Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin dini işlər üzrə müşaviri

Əli Əbdürrəhman əl-Haşim tolerantlığı bütün insanlar arasında əmin-amanlıq yaratmağa aparan yol kimi dəyərləndirib. O, Birləşmiş Ərəb Əmirlikləri dövlətində dinlər arasında tolerantlıq üzrə nazirlik yaratdıqlarını vurğulayıb. Bildirib ki, bütün insanlar arasında tolerantlıq, əməkdaşlıq və həmrəylik dəyərlərini genişləndirmək vacibdir.

Misirin dini işlər üzrə parlament komitəsinin sədri Usama əl-Abd dinlərarası əməkdaşlığın real nəticələr verdiyini və Azərbaycanın dünyada multikulturalizm ideyalarının təşviqində rolunun, töhfələrinin əhəmiyyətini vurğulayıb.

BMT Baş katibinin müavini Raşid Xalikov müasir dövrdə bəşəriyyətin dinlərarası və mədəniyyətlərarası dialoqa daha güclü ehtiyac duyduğunu, sülh, dinc birgəyaşayış və ədalət kimi bəşəri dəyərlərin cəmiyyətdə daha geniş təbliğ edilməli olduğunu bildirib. Qeyd edilib ki, hazırda dünyada yardıma ehtiyacı olan insanların sayı durmadan artır, BMT və digər beynəlxalq təşkilatlar dünyanın müxtəlif regionlarında qaçqın və yoxsul əhali təbəqələrinə yardımlar edir. Bu da, öz növbəsində, tolerant və səxavətli yanaşma, yardımlaşma istəyi, dinlər və mədəniyyətlər arasında dialoqun daha da gücləndirilməsini tələb edir.

BMT Baş katibinin müavini, təşkilatın Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos müasir dünyada sivilizasiyalararası dialoqun əhəmiyyətini

dən danışib. O, Prezident İlham Əliyevin 2016-cı il ölkədə “Multikulturalizm İli” və 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan etməsinin Azərbaycan dövlətinin bu sahədə nə qədər uzaqgörən siyasət yürütdüyünün və dünyada öncül mövqedə dayandığının göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan Milli Elmlər Akade-

dünyada əmin-amanlığa aparan alternativsiz yoldur və bu yolda müxtəlif sivilizasiyalar həmrəylik göstərməlidirlər.

Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin xüsusi nümayəndəsi Filaret dinlərarası dialoq çərçivəsində insan haqları mövzusunda xüsusi diqqət ayrılmasına çağırıb. O deyib ki, hazırda bir sıra, is-



miyasının prezidenti Akif Əlizadə çıxışında bildirib ki, dünyada onlarca din, yüzrlərlə təriqət və dini dünyagörüşü var. Amma insanların yaşaya biləcəyi bir planet mövcuddur, bu da Yer kürəsidir. Milli və dini mənsubiyyətlərdən asılı olmayaraq, insanlar bu planetdə birgə yaşamağa və onu paylaşmağa məhkumdurlar. Bunun yolu isə qarşılıqlı anlaşmadan və birgə əməkdaşlıqdan keçir. Önemli məqamlardan biri də odur ki, zaman keçdikcə dinlərarası əməkdaşlığa olan ehtiyac daha da artır. Çünki informasiya texnologiyaları əsrində yalnız hansısa bir dinin və ya xalqın mənsublarından ibarət təcrid olunmuş cəmiyyət yaratmaq mümkün deyil. Başqa sözlə, çağdaş dünyamızda dini dözümlülüynün mövcudluğu çox vacib amildir.

AMEA-nın prezidenti deyib ki, çağdaş dünya bəşəri dəyər kimi tolerantlıq prinsiplərini hamının qəbul etməsi və bütün cəmiyyətlərdə bərqərar olunması istiqamətində XXI əsrə qədər xeyli yol keçib. Ən azı ona görə ki, bu gün dünyada heç bir dövlət beynəlxalq müstəvidə qəbul olunmuş tolerantlıq prin-

tər münəfişə, istərsə də qeyri-münəfişə ölkələrində insanlar qaçqınlaşdırılıb, ayrı-seçkiliyə məruz qalır və ya normal yaşayış üçün tələb olan şərtlərlə təmin olunmur. Bu da, öz növbəsində, həmin qrup insanların haqlarını qorumaq üçün beynəlxalq həmrəyliyin gücləndirilməsini tələb edir.

Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov silahlı münəfişələr nəticəsində dünyada milyonlarla insanın öz doğma torpaqlarından didərgin düşdüyünü, Azərbaycanın da bu tale ilə üzləşdiyini qeyd edib. Münəfişələr nəticəsində maddi-mədəni, tarixi və dini abidələr məhv edilir, ən əsası isə insan talelərinə ağır zərbə vurulur. Bildirilib ki, ayrı-seçkiliyin güclənməsi dünyada qarşılıqlı münəfişələrin sayının artmasına apara bilər. Bu məsələdə mətbuatın da üzərinə məsuliyyət düşdüyünü qeyd edən R.Həsənov bir sıra mətbu orqanların jurnalistika prinsiplərinə zidd olaraq səhv xəbərlər, müxtəlif stereotiplərə söykənən saxta məlumatlar yaydığını və bu yolla problemlərin nizamlanmasına deyil,

daha da qızıışmasına səbəb etdiklərini, cəmiyyətdə dözümsüzlük toxumları səpdiyini diqqətə çatdırıb. Nazir müavini bildirib ki, buna görə də bəşəri həmrəyliyə nail olmaq üçün dini icmalar öz səylərini artırmalıdır.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycan çoxmillətli və çoxdini bir dövlətdir və dini münasibətlərini multikulturalizm siyasəti çərçivəsində nizamlayır. Bu da cəmiyyətdəki etnik, dini və mədəni fərqliliklərin nizamlanması üçün ən səmərəli siyasi modeldir. Azərbaycanda əhalinin 96 faizi müsəlmanlardan ibarət olmasına baxmayaraq, burada bütün dinlər üçün yüksək şərait yaradılıb və məbədrlər fəaliyyət göstərir. Qeyd edilib ki, Azərbaycan Konstitusiyasının 18-ci maddəsində “Bütün dinlər qanun qarşısında bərabərdir” prinsipi əksini tapır və bu prinsip dövlətin dinlərlə bağlı siyasi kursunu təşkil edir. Məhz buna görə də Azərbaycanda həm müsəlman təriqətləri arasında, həm də digər dini icmalarla münasibətdə heç bir ayrı-seçkilik və qarşıdurma halına rast gəlinmir, bütün dinlərin təmsilçiləri dinc və birgə yaşayırlar.

Prezident Administrasiyasının rəsmisi Etibar Nəcəfovun və Milli Məclisin komitə sədri Səməd Seyidovun moderatorluğu ilə davam edən konfransda digər çıxış edənlər dini tolerantlığın gücləndirilməsi ilə yanaşı, dünyada yoxsulluğa qarşı mübarizə, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni strategiyaların hazırlanması, gənc nəslin təhsilli yetişməsi və gələcəyə inamlı olması istiqamətində fəaliyyətin gücləndirilməsini vacib hesab ediblər.

Konfransda “Sivilizasiyalararası və dinlərarası əməkdaşlığın bəşəri həmrəyliyə doğru inkişafı dünyada sülhün bərqərar olmasına xidmət edir”, “Terrorizm, ekstremizm, separatizm və ksenofobiya dinlərarası əməkdaşlığa təhdid kimi”, “Gənclərin maarifləndirilməsində, mədəni və mənəvi irsin qorunmasında sivilizasiyalararası və dinlərarası əməkdaşlığın rolu”, “İnsan hüquqları sahəsində, qadın və uşaq haqlarının qorunmasında din, dövlət, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətinin vacibliyi” mövzularda çıxışlar dinlənilib, müzakirələr aparılıb.

Konfrans iştirakçıları müasir dövrdə Avstriyanın və Azərbaycanın multikulturalizm ənənələrinə, dinlərarası və sivilizasiyalararası əməkdaşlıq ideyalarına verdikləri töhfələri xüsusi vurğulayaraq, dünyada baş verən terrorizm, ekstremizm, dini radikalizm, o cümlədən ksenofobiya, antisemitizm, islamofobiya, habelə dinin siyasi məqsədlərlə istismarı təzahürlərinə qarşı dünya ictimaiyyətini, dövlət, elm və din xadimlərini birgə əməkdaşlığa çağırıblar. Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi və Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzi ilə birgə təşkil etdiyi Vyana konfransının beynəlxalq müstəvidə müsbət nümunə olduğu tədbir iştirakçıları tərəfindən qeyd edilib.

Sonda beynəlxalq konfransda yekun sənəd - Vyana Bəyannaməsi qəbul edilib. Sənəddə qeyd olunur ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından önəm kəsb edən belə forumların davamlı keçirilməsi olduqca aktual və zəruridir.

Konfransın keçirildiyi sarayın foyesində Azərbaycandakı tolerantlığa, ölkəmizin tarixinə və mədəniyyətinə həsr olunan kitablardan ibarət guşə təqdim edilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub



İyunun 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində və Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbinə gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada uşaqlarla görüşdü, onlar üçün yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 1976-cı ildən fəaliyyət göstərən bu internat məktəbi 2015-ci ildə Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində yenidən qurulub. Hazırda burada 100-dən çox uşaq müalicə alır. Məktəbin

nəzdində məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan Reabilitasiya-İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Leyla Əliyeva müəssisədəki uşaqlarla söhbət etdi, onların əl

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respub-



işlərinə baxdı, fəaliyyət göstərən dərəcələrlə maraqlandı.

Internat məktəbinin sakinləri Heydər Əliyev Fondunun vitse-prezidentinə öz bacarıqlarını nümayiş etdirdilər.

Müəssisəyə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.

lika xüsusi internat məktəbinə gəldi.

Bildirildi ki, 1960-cı illərin əvvəllərindən fəaliyyət göstərən internat məktəbi eşitmə qüsurlu uşaqlar üçün nəzərdə tutulub. Buradakı 649 uşağdan 226-sı internat məktəbində yaşayır.



Azərbaycan və rus bölmələrinin olduğu internat məktəbində 87 sinif var. Artıq 4 ildir ki, internat məktəbində implant siniflər də fəaliyyət göstərir. Həmin siniflərdəki uşaqlara implant əməliyyatından sonra xüsusi proqram üzrə dərs keçirilir. Təhsil müəssisəsində uşaqlar öz istəklərinə

uyğun olaraq rəsm, toxuculuq, muncuqla iş, xalçaçılıq, idman dərəcələrində məşğul ola bilərlər. Internat məktəbinin məzunları arasında idmançılar, rəsamlar var.

Bu məktəbə də Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.



İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi gələcəyimizə hesablanmış sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətlərindəndir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu fikri bildirir ki, vətəndaş amili həyata keçirilən siyasətin önündə dayanır. İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Bu gün Azərbaycanın dünyaya səslənən və yüksək səviyyədə təqdir olunan yeni iqtisadi və sosial inkişaf modeli qarşıdakı illərin aydın mənzərəsini yaradır. Təbii ki, bu uğurlara yol açan əsas amil təkmil islahatlar, zamanın tələbinə uyğun yeniləşmə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməkdir. Sistemli xarakter daşıyan islahatların nəticəsi olaraq, Azərbaycan bu gün bəynəlxalq aləmdə sosial dövlət kimi tanınır və nüfuz qazanır. Yoxsulluq kimi sosial bələn aradan qaldırılması, işsizlik probleminin həlli istiqamətində atılan addımlar, məşğulluq strategiyasının uğurlu icrası, iqtisadi imkanlar fonunda artan maliyyə imkanlarının mühüm sosial-iqtisadi layihələrə yönəldilməsi, ən əsası, sosial siyasətin əsas tərkib hissəsi olaraq əməkhaqqı və pensiyaların müstəqil olaraq artırılması bir daha bu realığa əsas verir ki, ölkəsinin davamlı inkişafı, xalqının yüksək rifahı üçün çalışan ölkə Prezidentinə xalqın dəstəyi, etimadı böyükdür.

Vüqar Rəhimzadə: Prezidentin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir



İlin əvvəlində dövlətimizin başçısı İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərə bağlı müşavirədə səsləndirilən "2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır" əminliyi də məhz cari ilin arxada qalan aylarında atılan addımlara, həyata keçirilən təkmil islahatlara, dövlətimizin başçısının əhalinin rifahına ciddi dəstək olan yeni sosial paketinə əsaslanır.

Bu fikirləri AZƏTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, "iki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə sosial sahədə dərinləşən islahatlara, dövlətimizin başçısı İlham Əliyevin son sərəncamlarına münasibət bildirərək söyləyib.

Vüqar Rəhimzadə qeyd edib ki, ötən illərdən başlanan sosial, xüsusilə əməkhaqqının artırılması ilə bağlı islahatlar gündəngünə dərinləşir: "Belə ki, dövlətimizin başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq ötən ilin mart ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olundu. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları 10 faiz artırıldı. Ölkə Prezidentinin sosial siyasət sahəsində cari ilin əvvəlindən atdığı addımlar da davamlılıqla diqqət çəkir. Belə ki, Prezidentimizin təqdim etdiyi müvafiq sosial paket çərçivəsində imzaladığı qanun-

vericilik aktları, xüsusilə minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması əhali tərəfindən böyük rəğbətlə qarşılandı. Ümumilikdə cari ilin əvvəllərində həyata keçirilən sosial islahatlar paketi 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu. Bu məqsədlər üçün 1,5 milyard manat vəsait ayrıldı. Prezident İlham Əliyevin bu günlərdə, daha dəqiq desək, iyunun 18-də minimum əməkhaqqının artırılması ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq minimum əməkhaqqının məbləğinin 250 manat müəyyən edilməsi iqtisadi inkişafın fonunda artan maliyyə imkanlarının, ilk növbədə, əhalinin yüksək rifahının təmin olunmasına yönəldiyini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı 2003-cü ilin oktyabrında xalqın böyük əksəriyyətinin səsi ilə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində əməkhaqlarının, pensiyaların ilde ən azı iki dəfə artırılacağı vədini vermişdi. Hər vədini konkret əməli işi ilə təsdiqləyən Prezident "neft kapitalını insan kapitalına çevirərək" tezisini də irəli sürərək

bu məqamı xüsusi qeyd edib ki, burada söhbət təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən getmir. Söhbət həm də ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır".

V.Rəhimzadə diqqətə çatdırıb ki, bu addımlar ölkəmizin davamlı iqtisadi inkişafına söykənir: "Dövlətimizin başçısının təqdim etdiyi yeni sosial paket əhalinin əksər təbəqələrini əhatə edir. Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı yeni sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir. Bu, həmin kateqoriyadan olan insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir".

Baş redaktor onu da əlavə edib ki, atılan bu kimi addımlar bir daha təsdiqləyir ki, özünü dünyaya sosial dövlət kimi təqdim edən müstəqil Azərbaycan Respublikası öz vətəndaşının yüksək rifahının təminatçısıdır: "Prezidenti-

mizin qərarları bütün dünyaya üçün sosial inqilab nümunəsidir. Hər zaman vətəndaşının yanında olan, onun qayğısı ilə yaxından maraqlanan, irəli sürdüyü təşəbbüslərin xalq tərəfindən dəstəklənməsinin onda böyük ruh yüksəkliyi yaratdığını bəyan edən dövlətimizin başçısına milyonların sevgisi şəxsizdir, etimadı tükənməzdir.

Dövlət o zaman güclü, qüdrətli, xalq o zaman xoşbəxt olur ki, onun bu gününü, sabahını düşünən Prezidenti var. Prezident İlham Əliyevin son 15 ildən artıq dövrdə gördüyü işlər, atdığı addımlar onun 2003-cü ildə KİV nümayəndələrinə ilk müsahibəsində dediyi "Əlbəttə, sosial məsələlər, ordu quruculuğu, qaçqın-köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, əziyyət içində yaşayan insanların, pensiyaçıların həyat səviyyəsinin yaxşılaşdırılması, onların taleyi ilə ciddi məşğul olacağam. Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hissələsin" fikirlərinin təsdiqidir.

Sədaqət Vəliyeva: İmzalanmış sərəncamlar insanların sosial müdafiəsini gücləndirməyə xidmət edir

"Ötən gün cənab Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında bir sıra sərəncamlar imzaladı. Bu isə Azərbaycanda sosial sahədə atılan inqilabi addımların növbəti mərhələsinin başlandığına işarə idi". Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir: "Təsəvvür deyildir ki, ötən il seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid verənlərinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub. Dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən bir il ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40



faiz artırıldı. Cənab İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə isə 600 minə qədər şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Həmçinin, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da minlərlə məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət edir. Bu il 110 minə qədər tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu. Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemləri kredit məsələsinə aradan qaldıran Fərman oldu. Bütün bunlar Azərbaycanda həyata keçirilən böyük sosial islahatlar paketinin birin-

ci mərhələsinə aid idi. Ötən gün imzalanmış Sərəncam isə ikinci mərhələnin başlanğıcı oldu".

"Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər bu gün də davam etdirilir. Məhz Prezident İlham Əliyevin imzaladığı sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir. Ötən gün imzalanmış sərəncamlar insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir" - deyən Sədaqət Vəliyeva əlavə edib ki, sosial sahədə atılan bu müvafiq addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə əhtiva edən bu qərarlar ümumilikdə 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir.

Ekspert: Sosial tədbirlər dövlət siyasətinin əsas tərkib hissəsidir

"Prezident İlham Əliyev tərəfindən iyunun 18-də imzalanan yeni sosial paket Azərbaycanda həyata keçirilən sosial islahatların növbəti inqilabi mərhələsidir. Belə ki, Sərəncama əsasən Azərbaycanda minimum aylıq əməkhaqqı sentyabr ayının birindən 250 manat olacaq. Xatırladıq ki, ilin əvvəlindən bu məbləğ 130 manat idi, martın birində 180 manata qaldırıldı. Beləliklə, ilin əvvəlindən Azərbaycanda minimum aylıq əməkhaqqı təxminən 100 faizə yaxın artırılmış oldu". Bunu iqtisadçı-ekspert Vüqar Bayramov qəzetimizə açıqlamasında söylədi.

V.Bayramovun sözlərinə görə, bundan başqa, cənab Prezidentin iyunun 18-də imzaladığı digər sərəncamlarla dövlət büdcəsindən maliyyələşən bir çox təşkilatların işçilərinin, hərbi qulluqçuların, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları artırılıb: "Əmək haqlarının artırılması ilə bağlı sərəncamlar imzalanmaqda davam edir. Bu, faktiki olaraq milyonlarla vətəndaşlarımızın gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Maaş artımları Azərbaycan üzrə orta aylıq əmək haqqının da müvafiq olaraq xeyli artmasına gətirib çıxaracaq. Cənab Prezident dəfələrlə öz çıxışlarında əmək haqlarının artacağını elan edib və onun apardığı siyasət növbəti dəfə sadə vətəndaşların rifah halında öz nəticəsini konkret olaraq göstərir".

Ekspert qeyd etdi ki, bu addımlar Prezident İlham Əliyevin Azərbaycan xalqına olan diqqət və qayğısının bariz nümunəsidir: "2019-cu ildə cənab Prezident tərəfindən xalqın rifahının yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılıb. Cari ildə, həmçinin cənab Prezident tərəfindən pensiyalar, tələbələrə verilən təqaüdlərin artırılması, problemlə kreditlərin həlli və digər sosial məsələlərə bağlı çoxlu sayda mühüm Fərman və sərəncamlar imzalanıb. Dövlət başçısı bu islahatların davamlı olacağını bəyan edirdi və iyunun 18-də bu islahatların davamı olaraq daha növbəti inqilabi addım atıldı. Yeni sərəncamlar bir daha sübut etdi ki, cənab Prezident daim vətəndaşların sosial ehtiyaclarını düşünür və onların maddi rifahının yüksəldilməsi istiqamətində əməli addımlar atır. Bu kimi sosial tədbirlərin həyata keçirilməsi dövlət siyasətinin əsas tərkib hissəsini təşkil edir. Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə bu kimi məsələlər prioritet kimi ön planda olacaq. Heç şübhəsiz ki, bu sərəncamları əhalinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əsl inqilab adlandırmaq olar".

✍ Cavid Əkbərov, "iki sahil"

İsrailin TPS xəbər agentliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır



İsrailin milli xəbər agentliyi olan TPS (Tazpit Press Service) dünya informasiya məkanında xüsusi nüfuzla malik AZƏRTAC ilə sıx əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır.

Bu sözləri Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Dünya Xəbər Agentliklərinin VI Konqresi çərçivəsində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə İsrailin TPS xəbər agentliyinin baş icraçı direktoru Amotz Eyal deyib.

Öz növbəsində, Aslan Aslanov Azərbaycan ilə İsrail arasında yaxşı əlaqələrin mövcudluğunu vurğulayaraq, bunun AZƏRTAC ilə TPS arasında əməkdaşlığa da müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. Diqqətə çatdırılıb ki, TPS agentliyi ilə ikitərəfli əməkdaşlıq qarşılıqlı xəbər mübadiləsinin genişləndirilməsi istiqamətində müsbət addım olacaq.

İsrailin xəbər agentliyinin baş icraçı direktoru bildirib ki, TPS gənc olsa da, əsas məqsədi doğru, obyektiv xəbərlər yaymaqdan ibarətdir. Agentlik siyasət, iqtisadiyyat, təhlükəsizlik, texnologiya, elm, kənd təsərrüfatı və digər sahələr üzrə informasiyalar yayır.

Görüşdə agentliklər arasında əməkdaşlıq istiqamətləri, jurnalistlərin təcrübə mübadiləsi və bir çox digər sahələrdə birgə layihələrin reallaşdırılması barədə müzakirələr aparılıb.

Yeni Sərəncam 160 minə yaxın müəllimin rifahına mühüm dəstəkdir



Prezidenti İlham Əliyevin sosial islahatlar paketinin yeni uğurlu nəticələri, sosial müdafiə sahəsində atılan mühüm addımlar müəllimləri də əhatə edir. Dövlət başçısının iyunun 18-də imzaladığı "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" və "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqqlarının artırılması haqqında" Sərəncamlar bu istiqamətdə daha bir əhəmiyyətli addımın atılmasına imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə AZƏRTAC-a verilən məlumata görə, "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" Sərəncamda həmin müəllimlərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılması tapşırılır. Sərəncam ümumilikdə 160 minə yaxın müəllimi əhatə edir və onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir. Artımın təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, bu il (sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait ayrılacaq.

Prezident İlham Əliyevin "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqqlarının artırılması haqqında" Sərəncamı isə həmin təbəqədən olan müəllimlərin və işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmasını nəzərdə tutur.

Hər iki Sərəncam ümumən ölkəmizdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması tədbirlərinin getdikcə geniş vüsət aldığını, dövlət başçısının siyasətinə uyğun olaraq, dinamik iqtisadi inkişafın ilk növbədə, vətəndaş rifahının təminatı hədəfinə yönəldildiyini bir daha təsdiq edir.

ADA Universitetində 4-cü Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb

İyunun 19-da ADA Universitetində "İnklüziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər" şüarı altında 4-cü Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans ADA Universitetinin,

Universitetin təhsil işləri üzrə prorektoru Vəfa Kazdal iştirakçılara konfrans haqqında ətraflı məlumat verib. Bildirib ki, konfransa maraq ildən-ildən artır. Əgər 1-ci konfransa 25 tədqiqat işi təqdim olunmuşdusa, 4-cü konfransa 10-u xaricdən olmaqla 100-ə ya-



Təhsil Nazirliyinin, Dünya Bankının və UNICEF-in birgə təşkilatlığı ilə keçirilir. Konfransın məqsədi təhsil sahəsində rast gəlinən problemlərə və onların aradan qaldırılmasına marağı artırmaq, islahatların daha çox tədqiqatçıya yönümlü olmasına imkan yaratmaq, yerli və beynəlxalq təcrübəni bir araya gətirmək, gəncləri tədqiqata cəlb etməklə onların müvafiq sahədə bacarıqlarını artırmaqdır.

xın tədqiqat göndərilir.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışında qeyd edib ki, beynəlxalq konfransın təşkilatçıları layiq haldır, ancaq belə tədbirlərin nəticələri daha vacibdir. Konfransın 4-cü dəfə keçirilməsi əvvəlki konfransların müsbət nəticələr verməsinə dəlalət edir.

"Konfransda maraqlı mövzular müzakirə olunacaq.



Təhsildə gündəmdə olan problemlər araşdırılacaq və onların həlli yolları axtarılaçaq. Ümid edirəm ki, bu konfransdan da gözlənilən nəticələr əldə olunacaq", - deyərək rektor qeyd edib.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycanın ən qabaqcıl ali məktəblərindən biri olan ADA Universitetində belə konfransın keçirilməsi olduqca əhəmiyyətlidir.

Nazir Azərbaycanda təhsilin vəziyyəti, müvafiq sahədə aparılan islahatlar haqqında danışdı. Bildirib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan

ötən müddət ərzində təhsilin məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə nəzərdə tutulan hədəflərin həyata keçirilməsi istiqamətində mühüm işlər görüldü.

Tədbirdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi son illərdə Azərbaycanda təhsil sahəsinə ayrılan vəsaitdən və əldə olunan uğurlu nəticələrdən danışdı.

UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional təhsil məsləhətçisi Parmosivea Soobrayan Azərbaycan da təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışdı.

Çıxışlardan sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

MÜXALİFYÖNLÜ JURNALİST ƏLİ KƏRİMLİNİ VƏ TROLLARINI İFŞA ETDİ

İsmayıl Cəlilov: Əli Kərimli, sizin tərəfdarlarınız özünə çoban axtaran bir sürüdür

AXCP sədri Əli Kərimlinin necə bir diktator olmasını 1992-ci ildə hakimiyyətdə olduğu illərdən bilsək də, onun tiraniya formasında idarə etdiyi partiyasındakı vəziyyətdən də görürük. Əli Kərimlinin Azərbaycan dövlətinin və xalqının düşməni kimi xarici anti-Azərbaycan qruplarına işləməsinə, onun yoluna çıxmağa biləcək istənilən cəbhəçini, yaxud müxalifətçini məhv etməyə hazır olduğunu dəfələrlə görmüşük. Yaradığı troll dəstəsi sanki cəza qrupu kimi Əli Kərimlini adi sözlərlə belə tənqid edən insanları ən pis formada təhqir edir, linç etməyə hazır olduqlarını nümayiş etdirirlər. Belə bir biabırçı vəziyyəti isə onlar müxalifətçini, jurnalisti İsmayıl Cəlilovla qarşı da yaradıblar.

ABŞ-da yaşayan müxalifətçi jurnalist, "Düzdəniz" "youtube" kanalının admini İsmayıl Cəlilov kanalında Əli Kərimlini konstruktiv tənqid etdiyinə görə AXCP trolları onu təhqir edib, "facebook" səhifəsini şikayət ediblər. Və buna cavab olaraq İsmayıl Cəlilov Əli Kərimli və trollarını "Atlantic" kanalında tənqid edib. O deyib: "2 gündür AXCP-nin trolları kanalımıza tökülüşüb. 2 gündür ana-ata söyüşlərini ehtiva edən şərhlərini "facebook" və "youtube" səhifələrimdən pozuram. Adi bir tənqiddə bu qədər söyüşlə cavab verən qrupa nə deyəsən? Əli Kərimli mənim efrimə gəlmir, çünki kanalımı balaca sayır. Yaxşı, başa düşdük. Mənim 4000 izləyicim çox azdır. Amma kanalım balacadırsa və məni izləyən azdırsa, niyə sənin tərəfdarların bundan qorxur, Əli bəy? Niyə mən səhərdən axşama qədər onların söyüşlərini təmizləməliyəm? Bunlar sənəin tərəfdarlarındır. Əli bəy, birmənalı təlimat ver-



rin ki, mediaya basqı etmək olmaz, onları çəkindir. Siz müstəqil media tərəfindən heç də rəğbət qazanmırsınız. Özünü lider deyirsinizsə, liderlik edin. Mən nə "CNN" kanal deyiləm, nə də ki "Osmanqızı TV". Nədən qorxurlar sizin ardınızca gedən bu məxluqlar? Məndə qorxu yaranır ki, Siz hakimiyyətə gəlsəniz, necə cəmiyyət quracaqsınız? Siz hələ müxalifətdəsiniz, görün tərəfdarlarınız nə edir? İqtidara gəlsəniz, jurnalistlərin başına nə oyun açacaqsınız? Budur sizin Azərbaycana dair gələcək vizyonunuz? Dünən sizi Sevinc Osmanqızının kanalında izlədim. Gələcək haqqında heç bir fikrinizi eşitmədim. Mən Sizi artıq müstəqil və bitərəf medianın dostu saymıram. Sizi Sevinc Osmanqızı çox sorğulamır, amma mənim Sizə çox sualım var. Əli Kərimli, çıxdığınız kanalda açıqlayın, Siz Azərbaycanın gələcəyini necə görürsünüz? Müstəqil mediaya qarşı bu cür alçaqcasına hərəkət edən iqtidarımla olacaqsınız? Biz də Sizin üçün təhlükəyik? Mən Azərbaycanda yaşayanda Sizin partiyanıza



səs vermişəm. Mən inanmırdım ki, müxalifət məni belə alçaq hərəkətlə vuracaq. Siz utanmırsınız? Sizə pozitiv yanaşan adamı özünüze qarşı yönəldirsiniz. Sizin tərəfdarlarınız özünə çoban axtaran bir sürüdür. Əli Kərimli peyğəmbərdir ki, onu tənqid etmək olmaz? Siz özünüze hansı haqqı tanıyırsınız ki, müstəqil mediaya söz atırsız? Mən müxalifətdən belə alçaq hərəkət gözləmədim. Heç kimdən də üzr istəmirəm. Bisavad sürüşüz, söyüşü belə düzgün yazma bilmirsiniz. Mən sizin qurağınız Azərbaycandan qorxuram. Belə Azərbaycan istəmirəm, cəhənnəmə qədər yolunuz var".

Göründüyü kimi, Əli Kərimli həm partiyası, həm müxalifət düşərgəsi, həm də Azərbaycan cəmiyyəti üçün çox təhlükəli birisidir. Onun əlinin altında saxladığı troll dəstələri bisavad və dağıdıcı "təfəkkürə" malik olduğundan ümumi ictimai və mədəni münasibətlər sistemində təhdid xarakteri daşıyırlar.

Z.Məmmədov

Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik



Dəyişən situasiya: dialoq arxa planda

Yaxın Şərqdə geosiyasi proseslər növbəti gərginlik mərhələsinə qədəm qoyur. Əvvəllər də analoji keçidlər baş verib. Lakin bu dəfə mənzərəni daha riskli və gərgin edən düşündürücü faktorlar xeyli qabarıq şəkildə özünü göstərir. Və bunun özəl cəhətlərindən biri böyük dövlətlərin mübarizəsinin artıq daha açıq və kəskin şəkildə həmin regiona təsir etməyə başlaması ilə əlaqədardır. Burada ilk olaraq ABŞ-İran qarşıdurmasının vurğulanmağı doğru olardı. Digər gərginlik xəttini ABŞ-Türkiyə münasibətləri təşkil edir. Bunların fəvqündə isə ABŞ-Rusiya və ABŞ-Çin rəqabəti dayanır.

Bu qarşıdurmaların hər birinin öz məzmunu vardır. Onlar harada-sa kəşşir, digər yerlərdə isə kəskin fərqlənirlər. Lakin yekun olaraq Yaxın Şərqin geosiyasi mənzərəsinə mənfi təsir edirlər. Vəziyyəti daha mürəkkəb edən əsas səbəb də bununla bağlıdır. Vurğulanan gərginlik qaynaqlarının hər biri üzərində ayrıca dayanır.

Donald Tramp İrana qarşı yeni addımlar atmaqla bütövlükdə təhlükəli meyilləri xeyli gücləndirmişdi. Buna qarşılıq Tehran nüvə sənəsinin bir sıra əsas bəndlərindən imtina edə biləcəyini bəyan etməklə gərginliyi daha da alovlandırdı. Dərhal dünyanın üç böyük geosiyasi gücü - Rusiya, Çin və Avropa bu gedişata reaksiya verdilər. Rusiya İranı dəstəklədi, İngiltərə, Almaniya və Fransa isə Tehrana xəbərdarlıq etdilər. Bununla da Yaxın Şərq məsələsinə münasibətdə global geosiyasetdə növbəti çat meydana gəldi. Hazırda tərəflər öz mövqelərində qalırlar. İran isə xəbərdarlıq müddətinin bitməsinə gözləyir. Avropa ölkələrinin reaksiyasından belə duyulur ki, onlar heç bir addım atmayacaqlar, əksinə, Tehrandan daha yumşaq mövqe gözləyirlər.

Amerika isə İrana qarşı daha sərt mövqe tutmaqda davam edir. Vaşinqton regiona əlavə hərbi qüvvə göndərməklə bərabər, diplomatiya, kəşfiyyat istiqamətlərində də fəallığını artırır. Hətta Mərkəzi Kəşfiyyat İdarəsinin (MKI) İranla bağlı xüsusi iclas keçirdiyi haqqında informasiyalar yayılıb. İran rəhbərliyi də kifayət qədər əzm nümayiş etdirir. Tehran hesab edir ki, Amerika İranla savaşa girməyəcək. Xarici işlər naziri Mə-

həmməd Cavad Zərifin Moskvaya səfərinə bu kontekstdə dəstək xətti kimi baxanlar vardır.

Bunlardan belə nəticə çıxara bilərik ki, ABŞ-la İran arasında gərginlik hələ davam edəcək. Bu baxımdan Suriyada bu iki gücün toqquşmasının daha mənfi təsir edə biləcəyi istisna deyil. Son olaraq Deyr-əz-Zorda yerli əhəlinin ABŞ-ın dəstəklədiyi kürd qruplaşmalarına qarşı ayağa qalxdığı haqqında məlumatlar yayılır. Bu hərəkəti ekspertlər ABŞ və müttəfiqlərinə qarşı üsyan kimi xarakterizə edirlər. Məsələ ondan ibarətdir ki, İran məhz bu məntəqədən keçən marşrutla dənizə çıxmağa çalışır. Amerikalılar isə onu bağlayırlar. Deməli, həmin ərazidə onların qarşıdurmasının kəskinləşməsinə gözləmək olar. Eyni vəziyyət İdlid istiqamətində yaranır. Orada Rusiya, İran və Bəşər Əsəd qüvvələri müxalif qruplara qarşı hücumla keçirlər. Hətta bir şəhərin azad edildiyindən bəhs edirlər. Bu da bölgədə Rusiya-İran-Türkiyə-Suriya bağlantısında yeni problemlərin

meydana gəldiyinə dəlalət edir.

Deyilənlərin fonunda Türkiyəyə qarşı regionda ABŞ-ın rəhbərliyi ilə bir qrup dövlətin enerji şantajlarının başlaması da diqqəti çəkir. Buraya Misir, İsrail, Yunanıstan, Cənubi Kipr Respublikası və bir sıra digər dövlətlər daxildir. Hətta ABŞ regiona hərbi gəmi göndərərək. Onun məqsədi Aralıq dənizinin şərq bölgəsində karbohidrogen ehtiyatlarının işlənilməsinə mane olmaqdan ibarətdir. Paralel olaraq yunan tərəfinə eyni fəaliyyət üçün əlavə şans verməyə çalışırlar. Nəticədə, kifayət qədər gərgin vəziyyət yaranıb. Türk tərəfi heç bir halda geri çəkilməyəcəyini bəyan edib.

İttihamlardan müharibəyə: məsafə qısalar

Yunanlar isə BMT Baş katibinə şikayət ediblər. Cənubi Kiprin lideri Nikos Anastasiadis Baş katib Antonio Quterreşə məktub yazaraq, Türkiyənin "ikinci işğala" başladığından dem vurub. Ankara və Şimali Kipr Respublikasının rəh-

bərliyi isə qarşı tərəfi yalan danışmaqda, qeyri-səmimilikdə ittiham edib. Çünki türklər bir neçə ay əvvəl ortaq çalışmaları bağlı müraziət etmişdi. Lakin nədənsə yunanlar və arxalarında duran qüvvələr ancaq yunan tərəfin enerji mənbələrinin axtarışına ixtiyarının olduğu fikrindədirlər.

Bununla İran-ABŞ qarşıdurmasına ABŞ-Türkiyə gərginliyi də əlavə olunmaqdadır. Bu məsələnin bir ucu da Suriyanın şimalındakı vəziyyətə gedib çıxır. Çünki Türkiyə oradakı terror qruplarını zərərsizləşdirmək fikrindədir. Amerika isə açıqca terrorçuları dəstəkləyir. Deməli, Suriyada ABŞ-İran və ABŞ-Türkiyə gərginliyi haradasa birləşir.

Bu iki istiqamətin fonunda təbii ki, Amerika-Rusiya və ABŞ-Çin münasibətlərinin regiona ciddi təsirindən danışmağın əsası vardır. Vaşinqtonla Moskvanın Yaxın Şərq uğrunda gərgin mübarizə apardıqları sirr deyil. İndiki situasiyada bu, daha təhlükəli məzmun kəsb edir. Belə ki, hər iki böyük dövlət güc nümayişini artırır. O cümlədən Suriyada qarşıdurmalar daha kəskin xarakter alır. Məsələ İsrail-Fələstin və Amerika-Çin münasibətləri baxımından daha da ağırlaşır. İsrailin hərbi güc tətbiq etməsi və Qolan təpələrindən sonra Qəzzanın da işğalının istisna olunmaması bunun əlamətlərindəndir.

Bu bağlılıqda D.Trampın Çin mallarına əlavə vergi qoyması növbəti gərginlik mənbəyi kimi görünür. Amerika vergini 10 faizdən 25 faizə yüksəldib. Bununla dünya maliyyə bazarında dalğalanmalar artıb. Həmin prosesin müxtəlif regionlardakı geosiyasi-iqtisadi vəziyyətə təsir edəcəyini ekspertlər inkar etmirlər. Daha riskli məqam ondan ibarətdir ki, böyük güclər bir-birinə əlavə problemlər yaratmaq üçün mövcud münaqişələr

daha da alovlandırma və ya yeni münaqişə mənbələri yarada bilərlər. Burada bir qrup dövlətlərin qarşıdurması ssenarisi də istisna deyil. Enerji ilə zəngin Yaxın Şərqin həmin prosesdən kənarda qala biləcəyini təsəvvür etmək çətindir.

Beləliklə, bir neçə istiqamətdən Yaxın Şərqdə geosiyasi mənzərəyə mənfi təsir edən dalğalar yüksəlməkdədir. Region yeni risklərə doğru gedir. Bu prosesin qeyri-müəyyənliyi ümumi mənzərəni olduqca həssas edir. Yəni kiçik bir hadisə belə böyük parlayışa səbəb ola bilər. Xüsusilə İranla Amerika arasında ziddiyyətin kəskinləşməsi birbaşa silahlı toqquşmalara apara bilər. Unudulmamalıdır ki, Amerika İran İslam İnqilabının Kəşkiləri Korpusunu (Sepah), İran isə ABŞ-ın Avropadakı qoşunlarını terror təşkilatı kimi tanıyıblar. Bu, bəri başdan hər iki tərəfin silah tətbiq etmək üçün özlərinə hüquqi baza hazırlaması əlamətidir.

Digər tərəfdən, Suriyada və başqa region dövlətlərində radikal qrupların sayı kifayət qədərdir. Onlardan yerlərdə vəziyyəti gərginləşdirməyə cəhdlər ola bilər. Əslində, Amerikanın həmin qrupların bir hissəsini silah-sursatla təmin etməsi və faktiki olaraq ordu halına gətirməsi çox təhlükəli ssenariləri gündəmə gətirir. Ekspertlər hesab edirlər ki, bu realiliq regionu daha geniş silahlı toqquşmalara sürükləyə bilər.

Vurğulanan faktlar göstərir ki, Yaxın Şərq növbəti geosiyasi gərginlik mərhələsinə keçir və bu gərginliyin qonşu regionlara təsiri istisna edilmir. O cümlədən Qafqazda terror dalğası yaranmaq planlarının istisna olmadığını demək gərəkdir. Bunun fonunda Cənubi Qafqazda erməni aqressiyasının daha da artması ehtimalı mövcuddur. Ermənistan rəhbərliyi üçün bu, növbəti fürsətdir. Çünki qarışıq vəziyyətdə ermənilər təcavüzkarlıq planlarını işə sala bilərlər.

Ən əsası isə, onlar Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və sülh yolu ilə həlli yolunda sünü əngəllər yaradırlar. Bu baxımdan Yaxın Şərqdə geosiyasi vəziyyətin kəskinləşməsi və burada böyük dövlətlərin qarşıdurmasının yeni səviyyəyə yüksəlməsi bütün dünya üçün yeni təhdidlər meydana gətirir. Bütün bəşəriyyət bu təhlükəli tendensiya qarşı durmalıdır.

Newtimes.az

Mətbuat Şurasının Şikayətlər üzrə və "Reket jurnalistika"ya qarşı mübarizə komissiyalarının iclasları keçirilib



Ötən gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər və "Reket jurnalistika"ya qarşı mübarizə üzrə komissiyalarının iclasları keçirilib.

Şikayətlər üzrə komissiyanın sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

İlk olaraq Masallı Rayon Təhsil Şöbəsinin müdiri Təriyel Əkbərovun "7 gun.az" saytına qarşı şikayəti araşdırılıb. Komissiya müəyyən edib ki, "7 gun.az" saytı "Nazir müavininin cənub bölgəsinə işgüzar səfəri və onun görmək istəmədiyi gerçəkliklər" adlı məqaləni hazırlayarkən "Azərbaycan Jurnalistlərinin Peşə

Davranışı Qaydaları"nın prinsiplərini pozub. Anonim mənbələr əsasında hazırlanan yazıda əks edilən faktlar araşdırılmayıb, qarşı tərəfin rəyi öyrənilməyib.

Saytın təmsilçisi Cavid Şirəliyev materialda əks edilən faktları təsdiqləyən sənədlərə malik olduğunu desə də, onları özü ilə iclasa gətirməyi unuduğunu bildirib. Şikayətlər Komissiyası məsələnin "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında müzakirəsini, təqdim edilməsi nəzərdə tutulan sənədlərin geniş araşdırılmasını məqbul sayıb. Gündəliyə daxil edilən digər məsələlər tərəflərin qarşılıqlı razılığa gəlmələri səbəbindən baxılmamış saxlanılıb.

* * *

Daha sonra MŞ-nin "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının iclası keçirilib.

Komissiyanın sədri Vüqar Rəhimzadə gündəlikdə duran məsələlər barədə məlumat verib.

Komissiya üzvləri "Media-Press.org" saytı barədə məsələni müzakirə ediblər. Vüqar Rəhimzadə məlumat verib ki, qeyd edilən sayt üzrə məsələ daha öncə MŞ Şikayətlər üzrə Komissiyasının 17 may 2019-cu il tarixli iclasında müzakirə edilib. Amma sayt təmsilçiləri ve-



rilən tövsiyələrdən nəticə çıxarmayıblar. Şikayətçi, Ağdaş rayon sakini Məhəmməd Əliyev "Media-Press.org" saytı tərəfindən daha şiddətli təhqirlərə məruz qalması barədə növbəti şikayət ünvanlayıb.

Komissiya üzvləri məsələnin müzakirəsi zamanı "Media-Press.org" saytının fəaliyyətində "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın prinsiplərinin intensiv şəkildə pozulduğunun, sayt rəhbərliyinin tövsiyə və xəbərdarlıqlardan nəticə çıxarmadığını aşkarlayıblar. "Media-Press.org" saytının adının MŞ-nin "qara siyahı"sına daxil edilməsi barədə rəy verilib.

Zamin Məmmədov, "iki sahil"

“NƏSİMİ İLİ”nə HƏSR OLUNMUŞ BƏDİİ QİRAƏT MÜSABİQƏSİ



YAP Saatlı rayon təşkilatı Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi münasibətilə rayon məktəbliləri arasında bədii qiraət müsabiqəsi keçirib.

YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi dahi şairə verilən böyük dəyərin nəticəsidir. Azərbaycan poetik dilinin inkişafına ciddi təsiri olan İmadəddin Nəsimi öz yaradıcılığı ilə mü-

barizliyi, kamilliyi təbliğ edib. Bu filosof şair Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədləşdirilməsi istiqamətində də mühüm addımlar ümummilli lider Heydər Əliyev tərəfindən atılıb. Ümummilli liderin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilməklə 1979-cu ildə beynəlxalq səviyyədə qeyd olunub və ölkəmizdə ilk dəfə Nəsiminin abidəsi

ucaldılıb.

Lütvəli Şıxəliyevin sözlərinə görə, İmadəddin Nəsimi öz əsərlərində dövrün mütərəqqi fikirlərini tərənnüm etməklə bərabər, böyük Nizami Gəncəvinin Şərq ədəbiyyatına gətirdiyi qabaqcıl ideyaları inkişaf etdirərək öz amalı uğrunda yorulmadan mübarizə aparan və bu yolda mərdliklə ölümə gedən fədaidir.

Tədbirdə müsabiqə iştirakçıları tərəfindən Nəsiminin qəzəlləri səsləndirilib. Qəzəllərdəki dərin poetik fikirlər, fəlsəfi görüşlər və o dövrün elmi fəlsəfi düşüncələri şagirdlər tərəfindən böyük maraqla heyranlıqla qarşılanıb.

Münsiflər heyətinin qərarı ilə müsabiqədə ilk üç yeri qazanan qaliblərə hədiyyələr, diplomlar verilib. Həmçinin digər fəal iştirakçılara YAP Saatlı rayon təşkilatının Fəxri fərmanları təqdim olunub.

✍ Elçin Zaman,
“iki sahil”

Sərəncamların əsasında savadlı, müasir, intellektual gələcək qurmaq dayanır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli təhsil islahatlarının bir hissəsini də ixtisaslı müəllim kadrlarının hazırlanması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması təşkil edir. Son illər Azərbaycanda təhsilə qayğı ildən-ilə artmaqdadır. Bunu təhsilin bütün sferalarında aparılan davamlı islahatlar bir daha təsdiq edir.

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin eməkhaqqının artırılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılacaq.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin sosialyönlü iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisi keyfiyyətə yüksək mərhələyə qədəm qoyub: “2014-2018-ci illərdə Təhsil Nazirliyinin diaqnostik qiymətləndirməsindən keçən müəllimlərin orta aylıq emək haqqı 465 manatdır. 2014-cü ildən bu günə kimi 142 min müəllim diaqnostik qiymətləndirmədən keçib. Emək haqlarının artımı diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil ediləcək. Amma artım zamanı qiymətləndirmədən keçən müəllimlər arasında fərq qoyulmayacaq, artım bütün müəllimlərin emək haqlarına eyni səviyyədə təsir göstərəcək. Hazırkı dövrdə diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin dərslər bölgüsü zamanı nəzərə alınır. Bu o deməkdir ki, diaqnostik qiymətləndirmənin nəticələri yüksək olan müəllim daha çox dərslər saatı alacaq və bu da onun yüksək emək haqqı almasına imkan verəcək. Bu artımdan sonra təkcə Bakı şəhərində 8965 nəfər müəllimin eməkhaqqı 500-1000 manat, 476 nəfər müəllimin eməkhaqqı isə 1000 manatdan yuxarı olub. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta ay-



lıq emək haqqı 465 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb. Yeni artımdan sonra müəllimlərin emək haqqı orta hesabla 77-99 manat artıb. İndi pedaqoji staj 3 ilə qədər olan və bir stavka dərslər yükü (18 saat) dərslər deyən müəllim aylıq 462 manat, pedaqoji staj 18 ildən çox olan və bir stavka dərslər yükü (18 saat) dərslər deyən müəllim aylıq 594 manat aylıq emək haqqı olacaq.”

Ekspert təhsil istiqamətində aparılan işləri çox yüksək qiymətləndirdi: “Qiymətləndirmə həm də müəllimlərin öz üzərlərində işləmələrini təmin edəcək. Yaxşı maaş almaq istəyən müəllim öz üzərində işləməlidir. Bu, həm də müəllim nüfuzunun artmasına kömək edəcək. Eyni zamanda, peşə təhsil müəssisələrində çalışan müəllim heyətinin maaşları da artırılıb ki, bu da çox sevindirici haldır. Müəllimin maaşı artdıqca, onun rifahı yaxşılaşdıqca, o, əlbəttə ki, daha vicdanla çalışacaq. Bu, gələcəkdə repetitorluğun qarşısının alınmasını təmin edəcək. Müəllimin maaşının artması təhsilin inkişafına gətirib çıxaracaq. Yüksək maaş həm də yüksək tələb deməkdir. Bu istənilən halda, həm müəllimin rifahının yaxşılaşdırılması, həm də bir sıra mənfə halların aradan qaldırılması üçün çox yaxşı addımdır.”

“Sərəncamların əsas məğzini savadlı, müasir, intellektual gələcək qurmaq və onu sağlam şəkildə formalaşdırmaq təşkil edir. Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı il ərzində əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib. Ölkə Prezidentinin humanizmi, daim xalqının yanında olması, xalqın arzu və istəklərini reallaşdırması, xalqa arxalanaraq inqilabi islahatlara gətirməsi müstəqil Azərbaycanımızı daha böyük zəfərlərə, əhalinin rifah halının daha da yüksəlməsinə doğru aparır”, - deyir Kamran Əsədov əlavə etdi.

Gəncə Regional Qaz İstismar İdarəsi nümunəvi təşkilatlar sırasında



Ölkəmizdə “Sağlam və təhlükəsiz emək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə 2018-ci ildə keçirilən respublika müsabiqəsi üzrə ən yaxşı nəticə göstərən müəssisələr müəyyən edilib. Həmin müəssisələr arasında “Azəriqaz” İstehsalat Birliyinin (İB) Gəncə Regional Qaz İstismar İdarəsi qalib adını qazanıb.

İyunun 19-da Gəncə Regional Qaz İstismar İdarəsinin inzibati binasında idarənin “Sağlam və təhlükəsiz emək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qalibi olması münasibətilə tədbir keçirilib. Tədbirdə “Azəriqaz” İB-nin Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri Ədalət Qurbanov, Gəncə İcra Hakimiyyəti yanında Gəncə Şəhər Dövlət Həmkarlar Komitəsinin sədri Ülviyyə Vəliyeva, Gəncə Regional Qaz İstismar İdarəsinin rəisi Fariz Məmmədov və idarənin eməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən “Azəriqaz” İB HİK-nin sədri Ə.Qurbanov bildirib ki, belə mövzuda müsabiqənin keçirilməsi Azərbaycanın bugünkü sosial-iqtisadi həyatı üçün aktualıq kəsb edir. Çünki bu gün dinamik inkişaf dövrünü yaşayan Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması, məşğulluğun artırılması ilə bağlı ardıcıl siyasət həyata keçirilir. Bu mənada sağlam və təhlükəsiz emək şəraitinin yaradılması da günün ən vacib məsələlərindən biri kimi qarşıda duran vəzifədir.

Ə.Qurbanov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri məhz sosial-iqtisadi inkişafın və onun davamlılığının təmin olunmasıdır. Bu məqsədlə son illər iqtisadiyyatın dinamikliyinin, xüsusilə də regionların tarazlaşdırılmış inkişafının təmin olunması üçün genişmiqyaslı işlər görülüb. İnvestisiya mühiti yaxşılaşdırılıb, yeni müəssisələr yaradılıb, iş yerləri açılıb. Beləliklə, Azərbaycan əhalisinin məşğulluğunun artırılması üçün lazımi tədbirlər görülüb. Bu tədbirlər çərçivəsində yeni sənaye müəssisələri açılır, son 16 il ərzində ölkəmizdə iş yerlərinin açılmasına böyük diqqət yetirilir. Bu müddət ərzində 2 milyondan artıq iş yeri açılıb. Bu iş yerlərində də əsasən yeni texnologiyaların tətbiqi sahəsində yüksək ixtisasa malik Azərbaycan mütəxəssisləri çalışırlar. Ə.Qurbanov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) müsabiqə komissiyası tərəfindən 218-dən çox müəssisə arasından 20 sahə həmkarlar ittifaqını təmsil edən 48 müəssisə, təşkilat, sex və sahənin

namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb, yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunduğunu bildirib.

Tədbirdə çıxış edən Gəncə İcra Hakimiyyəti yanında Gəncə Şəhər Dövlət Həmkarlar Komitəsinin sədri Ülviyyə Vəliyeva bildirib ki, bu gün ölkəmizdə çalışan mütəxəssislər içərisində gənclərin də nisbi çəkisi artır. Beləliklə, həm ali təhsilli, həm peşəyönlü təhsil müəssisələrində biliklər əldə edən Azərbaycan gəncləri bu gün müxtəlif müəssisələrdə uğurla çalışmaqdadırlar. Azərbaycanda bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən nəhəng beynəlxalq layihələr istər neqliyyat, istər energetika, istərsə də kənd təsərrüfatı sahələrində görülən işlər, ilk növbədə, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına, onların sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edir.

Bu baxımdan həmin iş yerlərində təbii ki, sağlam, təhlükəsiz emək şəraitinin təmin olunması mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə geniş işlər görülür. Burada həm müəssisə rəhbərinin, həm də müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatının üzərinə məsuliyyət düşür. Müəssisələrdə ölüm, xəsarət hallarının qarşısının alınması üçün kompleks tədbirlər görülməlidir. Təbii ki, maarifləndirmə işlərinin aparılması əsas istiqamətlərdən birini təşkil edir. Həmçinin müxtəlif stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi müsbət nəticələr verə bilər.

Tədbirdə Gəncə RQİİ-nin rəisi Fariz Məmmədov çıxış edərək ölkəmizdə sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində görülən işlərdən danışdı. Qeyd edib ki, əhalinin məşğulluğunun təmin edilməsi, layiqli iş yerlərinin yaradılması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, dayanıqlı, etibarlı və sosial müdafiə sisteminin qurulması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Bu sahədə ötən dövr ərzində çox ciddi işlər görülüb. Bir sıra strategiyalar, proqramlar həyata keçirilib və hazırda bu proses davam etdirilir.

Diqqətə çatdırıb ki, eməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması mühüm emək normasıdır. Azərbaycanda qanunvericilik aktlarında sağlam və təhlükəsiz iş şəraiti ilə bağlı müddəalar mövcuddur. Görülən işlər nəticəsində istehsalatda bədbəxt hadisələrin azalması istiqamətində müsbət dinamika müşahidə olunur.

Sonda İdarənin qalib olması münasibətilə Fəxri fərman və qiymətli hədiyyə idarənin rəisi Fariz Məmmədova təqdim edilib. Xatirə şəklində çəkdirilib.

✍ Rəşad Bağirov,
“iki sahil”

Dövlət başçısının qərarları Azərbaycanın sosial rifah dövləti olduğunu bir daha təsdiqləyir

Milli Məclisin deputatı Cavid Osmanovun www.yap.org.az sayına müsahibəsi



- Cavid müəllim, 2004-cü ildən etibarən ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 Dövlət Proqramı uğurla icra edildi. Hazırda dördüncü Dövlət Proqramı həyata keçirilir. Bu baxımdan, ölkəmizin regionlarının inkişaf səviyyəsini necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, qeyd etdiyiniz dövr ərzində Azərbaycanın regionları əhəmiyyətli dərəcədə inkişaf edib. 2004-cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları bütövlükdə ölkənin iqtisadi potensialının artırılmasında və əhalinin maddi rifah halının yaxşılaşmasında mühüm rol oynadı. Keçən 15 il ərzində 3 Dövlət Proqramının icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 3,3 dəfə artaraq dünya miqyasında rekord göstəriciyə imza atdı. İxracın 4,7 dəfə, valyuta ehtiyatlarımızın isə 24 dəfə artması və paralel olaraq iqtisadiyyata 250 milyard dollar investisiya qoyulması nəticəsində Azərbaycan güclü və regional iqtisadiyyat qurmağa nail oldu.

Ölkənin dayanıqlı və inklüziv inkişafına nail olmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən aparılan geniş islahatlar paketi regionların inkişafına da mühüm təsir edir və görülən uğurlu işlərin davam etdirilməsi üçün qəbul edilən yeni 4-cü Dövlət Proqramı da regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, bütövlükdə Azərbaycan iqtisadiyyatının daha sürətlili inkişafının təmin edilməsi və əhalinin rifah halının daha da yaxşılaşması yönündə hazırlanmış mühüm Dövlət proqramıdır. Dövlət başçısının da dediyi kimi, ilkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bir sözlə, dövlət başçısının qeyd etdiyi kimi, bundan sonra da ölkəmiz yalnız inkişaf, tərəqqi və qələbələr yolu ilə gedəcək.

Qeyd edim ki, bu inkişaf nəticəsində Azərbaycanın regionları bu gün dünyanın turizm məkanlarına çevrilməkdədir. Hər il minlərlə, on minlərlə xarici turist Azərbaycanın bölgələrinə, son dərəcədə müasir və beynəlxalq standartlara cavab verən istirahət, turizm məkanlarına axın etməkdədirlər.

- Prezident İlham Əliyevin imzaladığı sosialyönümlü Sərəncam və fərmanlara

diqqət çəkmək istərdik. Bu ilin əvvəlindən bu istiqamətdə mühüm qərarlar verilib. İyunun 18-də isə dövlət başçısının Sərəncamı ilə minimum əməkhaqqının məbləği artırılaraq 250 manat müəyyən edilib. Cənab Prezidentin verdiyi qərarların insanların həyatına, rifah halının yüksəldilməsinə təsirini necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir. Təsədüfi deyil ki, ötən il seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid və rəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub. Dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə bu ilin əvvəlində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırılmışdı. Cənab İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu.

Bu ilin fevral ayının sonlarında imzalanan Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da minlərlə məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət edir. Həmçinin bu il tələbələrə də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu. Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemlili kredit məsələsini aradan qaldıracaq Fərman oldu. Dövlətimizin başçısı tərəfindən imzalanan daha bir Fərmanla isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyi təmin olundu.

Qeyd etdiyiniz kimi, iyunun 18-də dövlət başçısının imzaladığı Sərəncamla minimum əməkhaqqının məbləği 250 manata çatdırılıb. Bu qərar sentyabrın 1-də qüvvəyə minəcək. Belə bir qərarın verilməsi çox önəmli bir addımdır. Bu fakt bir daha göstərir ki, dövlətimizin siyasətində vətəndaş amili öndə dayanır. Dövlət başçısının digər sərəncamları ilə müxtəlif sahələrdə çalışan insanların da əməkhaqları artırılıb. Bütün bunlar Azərbaycanın sosial rifah dövləti olduğunu bir daha təsdiqləyir.

Göründüyü kimi, sosial sahədə atılan bu müxtəlif addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Bütün atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha

təsdiq edir və ictimaiyyət tərəfindən çox yüksək qarşılanır.

- Sizcə, görülən işlər perspektiv üçün nələr vəd edir?

- Təbii ki, ötən illər ərzində reallaşdırılan məqsədyönlü siyasət sayəsində Azərbaycan bütün sahələrdə böyük uğurlara nail olub. Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının təxminən 71 faizi Azərbaycanın payına düşür. Ötən 15 ildə Azərbaycan həmçinin strateji valyuta ehtiyatlarını dəfələrlə artıraraq 44 milyard dollara çatdırmağa nail olub. Bu faktlar Azərbaycanı kifayət qədər böyük potensiala və gücə malik dövlət kimi səciyyələndirir.

Son 15 ildə reallaşdırılan məqsədyönlü siyasət sayəsində respublikanın iqtisadi müstəqilliyinin təmin olunması, maliyyə imkanlarının genişləndirilməsi Azərbaycanın özünəinam hissini artırır və ölkənin siyasi müstəqilliyini təmin edir. Bu gün Azərbaycan regional və global miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib. Təsədüfi deyil ki, respublikamız regionda global əhəmiyyətli əksər layihələrin moderatoru rolunda çıxış edir. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Ölkənin qarşısında yeni hədəflər, yeni məqsədlər dayanır. Biz daha güclü Azərbaycan qurmaq üçün daha böyük əzmlə, səylə çalışmalıyıq. Biz gələcəyə baxmalıyıq. Perspektivlə bağlı fikirlərimizi ifadə edən Prezident İlham Əliyev deyib ki, növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Məqsəd dövlətimizin daha da gücləndirilməsi, xalqın rifah halının daha da yüksəldilməsidir.

Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında



Dünən Beynəlxalq Qəzetçilər Cəmiyyətinin (Küresel Gəzetçilər Konseyi; Global Journalism Council) baş direktoru Mehmet Əli Dim Azərbaycan Mətbuat Şurasında olub.

Parlament Jurnalistləri Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan-Türkiyə media əlaqələrinin hazırkı vəziyyətindən söhbət açaraq bildirib ki, hər iki ölkə arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri jurnalistlərin də qarşılıqlı əməkdaşlığının güclənməsinə təsir göstərməkdədir. MŞ sədri eyni zamanda mövcud sahədə görülməli işlərin çoxluğuna diqqət çəkib. O bildirib ki, Azərbaycan mediası Türkiyə ilə bağlı məsələlərdə hər zaman monolit mövqedən çıxış edir. Bu mövqə qardaş ölkənin dövlətçilik maraqlarının nəzərə alınmasına söykənmiş yaradıcılıq dəst-xəttinə əsaslanır. Ə.Amaşov rəhbərlik etdiyi qurumun xaricdəki nüfuzlu media təşkilatları ilə əlaqələrindən də söz açıb və vurğulayıb ki, qarşılıqlı əməkdaşlıqda başlıca məqsəd beynəlxalq miqyasda Azərbaycanla bağlı obyektiv rəyin formalaşmasına dəstək göstərməkdir, təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

M.Ə.Dim Azərbaycana səfərinin məqsədləri barədə məlumat verərək bildirib ki, Beynəlxalq Qəzetçilər Cəmiyyəti tərkibində Türkiyə ilə yanaşı, dünyanın bir sıra ölkələrinin jurnalistlərini də birləşdirir. BQC-nin kifayət qədər geniş platforma olduğuna dair fikirlərini bölüşən sədr əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı kimi məsələlərin, mövcud xüsusda Azərbaycanın ədalətli mövqeyinin, həmçinin turizm potensialının təbliği üçün qurumun daha sıx fəaliyyət göstərməsinə ehtiyac duyulmaqdadır. O, səfərin bu baxımdan əhəmiyyətli olacağına əminliyini vurğulayıb.

Görüşdə Türkiyənin bəzi media qurumlarında zaman-zaman Azərbaycanla bağlı yanlış məlumatların yayıldığına, bunun ermənipərəst qüvvələr tərəfindən məqsədli şəkildə həyata keçirildiyinə dair fikir mübadiləsi də aparılıb. Belə mənfi təmayüllərə qarşı mübarizə aparılmasının zəruriliyi əsaslandırılıb, qarşıdakı vəzifələr əməkdaşlıq istiqamətləri kimi nəzərdən keçirilib.

“SOCAR AQS” “Qərbi Abşeron”da növbəti quyu qazır



Qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron” Qazma Şirkəti tərəfindən təsis edilən “SOCAR AQS” “Qərbi Abşeron” yatağında 10 sayılı stasionar dəniz özülündən layihə dərinliyi 770 metr olan 10 nömrəli quyuda qazma işlərinə başlayıb. Qeyd edək ki, sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyi olan 10 nömrəli quyunun Qırmakı altı Lay Dəsti

(QAD) horizontuna qazılması planlaşdırılır.

Bununla yanaşı, ilk dəfə olaraq “Qərbi Abşeron” yatağının tam potensialını aşkara çıxarmaq məqsədi ilə “SOCAR AQS” müasir beynəlxalq standartlara cavab verən avadanlıqlarla yataqda geoloji, geofiziki ölçü işlərinin aparılmasını və kern nümunələrinin götürülməsini həyata keçirəcək.

Məlumat üçün bildirək ki, əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz, maliyyə istiqamətləndirilməsi, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, onların əsaslı təmiri, yan lülələrin və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarət olan müəssisə hazırda bir sıra özüllərdə qazma işləri aparır.

Dəyərlərinə daim sadıq qalan “SOCAR AQS” həmişə olduğu kimi, bu və növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.

✍ Orxan Vahidoğlu,
“İki sahil”

Mübariz Əhmədov: Bu, Avropa İttifaqının Minsk qrupuna mesajdır



“Rusiya başa düşür ki, Nikol Paşinyan elə siyasət aparır ki, Qərb yenidən Ermənistanın iqtisadiyyatına müdaxilə edə bilər. Ona görə də Rusiyanın “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyanı yenidən Ermənistanə göndərdi. Hərçənd ki, Paşinyanın baş nazir kimi ilk addımlarından biri də Karapetyanın Ermənistandan çıxarılması olmuşdu. Ancaq “Taşir”in rəhbərinin Ermənistanə gəlişi istirahət məqsədi daşıyırdı və bu, Rusiya tərəfindən inəcə hiylə idi. Bununla belə Karapetyanın istirahət çərçivəsində özünün tikdirdiyi parkda gəzməsini eşidən Paşinyan bu dəfə onunla görüşmək üçün keçirdiyi qurultayı yarımçıq qoyaraq dərhal həmin yere yüyürdü. Bu, bir il ərzində Ermənistanın daxilindəki dəyişikliyi xarakterizə edən ən real hadisədir”.

Bunu politoloq Mübariz Əhmədovlu iyunun 19-da keçirdiyi "Qarabağ saati" adlı növbəti mətbuat konfransında bildirib.

Politoloq Ermənistanın daxilindəki vəziyyətdən bəhs edərkən, həmçinin bunun təkcə ırevanlılarla "Qarabağ klan"ı arasındakı dava ilə xarakterizə etməyin düzgün olmadığını deyib: "Onlar arasındakı ədavət Ermənistandakı ziddiyyətin bir istiqamətidir. Paşinyan Ermənistan prezidentinin nüfuzdan düşməsi uğrunda mübarizə aparır. Bu barədə hətta uşaq zorlamasını müdafiə edən hüquqşünas da Armen Sarkisyanın "üzünə durduğuna" görə Paşinyan üçün qiymətlidir. Ermənistanda hazırda bütün hadisələrin başında Qarık Sarkisyanla mübarizə dayanıb. O da ırevanlıdır. Siyasətçidir və multimilyonerdır, eyni zamanda, parlamentdəki ən böyük müxalif fraksiyanın rəhbəridir. Pulu olduğuına görə Paşinyan ondan qorxur, hansı addım atırsa, ona qarşı mübarizə aparır.

O, bundan başqa, adı azərbaycanlılarla əlaqədə keçən Süren Xaçatryan, eləcə də onun qardaşı Ağalar Xaçatryanın olduğu dəstə ilə mübarizə aparır. Belə ki, onların rəhbərlik etdiyi "Sünik" qruplaşması İrana bağlıdır. Eyni zamanda, "Qarabağ klani"nin iki nümayəndəsi - Jerar Sefilyan və Samvel Babayanın Dağlıq Qarabağla bağlı mövqeləri kəskin fərqlənir".

Politoloq bu və digər faktorların Ermənistandakı həm siyasi, həm ideoloji və yerliçilik zəminindəki qarşıdurmanın xarakterik göstəriciləri olduğunu bildirib: "Paşinyanın hakimiyyəti davam edəcəyi təqdirdə Ermənistan nəinki işğal etdiyi Dağlıq Qarabağı, həmçinin BMT tərəfindən tanınan ərazisini də itirəcək. Bu, Azərbaycan istiqamətində olacaq. Ancaq Gürcüstan tərəfdən də Ermənistan ərazi itirə bilər. Çünki Gürcüstan Loru vilayətini öz ərazisi hesab edir".

Bundan başqa, Ermənistən-Avropa İttifaqı münasibətlərinin geniş müzakirə edilməsindən danışan M.Əmədoğlu İttifaqın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Federika Mogerininin Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla Dağlıq Qarabağla bağlı müzakirəsinə xeyli vaxt ayırmasına diqqətini cəlb edib: "Mogerinin yanaşması tamamilə yenidir və Ermənistanın ziyanına olmaqla obyektivliyin təfərridindədir. O, təcili siyasi həll, qoşunların təmas xəttindəki gərginliyin azaldılmasını tələb edir. Mogerininin yanaşmasındakı vacib yenilik isə onun Ali-nin Azərbaycan və Ermənistan arasındakı parçalanmanın aradan qaldırılmasına yardım etməyə hazır olmasını bəyan etməsidir. Burada "parçalanma" sözü Azərbaycan və Ermənistanı aid deyil. Parçalanma Dağlıq Qarabağa aiddir. 1988-ci ilə qədər Dağlıq Qarabağ vahid cəmiyyət idi, orada həm azərbaycanlı icması, həm də erməni icması yaşayırdı".

Politolitoq xanım diplomatın yanaşmasındakı digər yeniliyin ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti ilə Al-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarin fəaliyyətini təxminən bərabər qiymətləndirməsi ilə bağlı olduğunu vurğulayaraq bunun Al-nin ATƏT-in Minsk qrupuna mesajı olduğunu qeyd edib.

M.Əhmədovğünün sözlərinə görə, Al-nin bu mövqeyi Azərbaycan diplomatiyasının ciddi uğurudur və o, İttifaqda dönüş nöqtəsinin 2017-ci ilin noyabrında keçirilən Sammitində Prezident İlham Əliyevin qətiyyəti sayəsində baş verdiyini xatırladı.

Politoloq, həmçinin Fransanın Serji-Pontuaz məhkəməsinin Arnuvilin qondarma Dağlıq Qarabağdakı Şəhər inzibati bölgəsi ilə "Dostluq haqqında xərtiya"sını ləğv etməsinin ardınca Qrenobl inzibati məhkəməsi tərəfindən də benzer qərar qəbul etməsinin Azərbaycanın uğuru adlandıraraq bunun hüquqi yox, siyasi qərar olduğunu vurğulayıb. O, erməni diasporunun bu ölkədəki mövqeyinə işarə edərək bunun böyük əhəmiyyət daşıdığını qeyd edib.

 **Ceyhun Piriyev,**
"İki sahil"

YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri ilə görüş

Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı Gənclər Birliyinin Şurası iclası keçirilib.

Tədbirdə YAP Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov çıxış edərək müstəqil Azərbaycanın son 26 ildə keçdiyi yoldan və əldə edilən uğurlardan danışıb, ölkədə reallaşdırılan gənclər siyasətindən bəhs edib, eyni zamanda, son illər ərzində ölkədə yerli və beynəlxalq əhəmiyyətli layihələrin, tədbir və idman yarışlarının keçirilməsi haqqında məlumat verib. C. Osmanov Azərbaycan Prezidenti İlham Əliyevin ölkə gənclərinə göstərdiyi xüsusi diqqət və qayğının hər zaman yüksək səviyyədə olduğunu və bu siyasətin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. Şura üzvlərinin qarşısında duran vəzifələrdən danışan Cavid Osmanov Yeni Azərbaycan Partiyasının gənclər üçün



yaratdığı imkanlara da diqqət cəkib.

Görüşdə YAP Ağdaş rayon təşkilatının baş məsləhətçisi Anar Şahmurov det çıxış edərək Azərbaycanın müstəqilliyinin ilk illərində ağır vəziyyətlə üzləşdiyini, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və müasir gəncliyin özünə düşən vəzifələrə danışıb. Anar Şahmurov Azərbaycanın müstəqil dövlət kimi mövcud olmasından və davamlı inkişaf mərhələsi keçmə-

sindən ciddi narahatlıq keçirən bəzi dairələrin olmasını Şura üzvlərinin diqqətinə çatdırıb.

YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri tədbirdə çıxış edərək qeyd ediblər ki, bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında

gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərir, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Eyni zamanda, radikal müxalifətin dağıdıcı fəaliyyətini pisləyən gənclər bildiriblər ki, sağlam əqidəli Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birlişə və gələcəyə doğru inamla addımlayır.

 **Orxan Vahidoğlu,**
"İki sahil"

Xətai rayonunda yeni içməli su layihələri icra olunur



“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə içməli su layihələrinin icrasını davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin içməli su təchizatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq Bakı şəhəri Xətai rayonunda yeni layihələr həyata keçirilir.

Bu layihələr çərçivəsində magistral su xətləri çəkilir, məhəllədaxili və binadaxili su təchizatı sistemləri yenidən qurulur. Ötən müddətdə M.Hadi, Sarayev M.Rüstəmov, S.Ə.Şirvani küçələrində yerləşən binaların məhəllədaxili su təchizatı sistemi yenidən qurulub və ümumi uzunluğu 7,4 km su xətləri çəkilərək sayğaclar quraşdırılıb. Hazırda General Mehmanzarov, Əliağa Şıxlinski, Qafqaz, Xudu Məmmədov, Rahib Məmmədov, Cavanşir, Qədir Məmmədov, Çingizxan Kərimov, Sarayev, Rüstəmov, Əbilov, 1-ci Əhmədli küçələrində yeni su səbəkələri inşa edil

 **O.İsrafilov,**
"İki sahil"

İSRAİL 2020-Cİ İLDƏN
QAZ İXRAC EDƏCƏK

“Tamar” və “Leviathan” yataqlarında yeni təbii qaz kəşflərindən sonra İsraildə demək olar ki, enerji hasilatı inqilabı baş verib. Belə ki, öl-



ti əhəmiyyətli dərəcədə tələbatı üstələyib. "GlobalData" agentliyi hesab edir ki, 2020-ci ilin ortalarından İsrail Şərqi Aralıq dənizi regionunda qaz ixrac edən ölkələr sırasına qoşula bilər.

"GlobalData", həmçinin onu da açıqlayıb ki, 2029-cu ilədək İsrailin qaz tələbatının artaraq 800 milyard kubfutu ötecəyi prognozlaşdırılır.

Hazırda İsrailin bərpa olunan təbii qaz ehtiyatları 26,2 trilyon kubfut həcmində qiymətləndirilir. Bu, ölkənin 2019-cu il üçün proqnozlaşdırılan istehlak həcmindən 62 dəfə yüksəkdir.

Neft və qaz analitiki Conatan Markham bildirib ki, İsrail tezliklə 2000 km uzunluğunda "East-Med" kəmərinin tikinti işləri ilə bağlı müqavilə imzalayacağına ümid edir.

ABŞ ŞİRKƏTİ AFRİKADA İRİ LAYİHƏYƏ BASLAYIR

ABŞ-in "Anadarko Petroleum" korporasiyası Mozambikdə 20 milyard dollarlıq qaz mayeləşdirilməsi və ixracı terminalının tikintisi layihəsinin başlanılmasına razılıq verib. Qazı yük mayeləşdirilmə



na razılıq verib. Qeyd edək ki, bu, Afrikada ilk böyük mayeləşdirilmiş təbii qaz layihəsi olacaq.

"Layihə xüsusi ilə Avropa və Asiya bazarlarında artan tələbatı təmin etmək məqsədi daşıyır",- deyə "Anadarko Petroleum"un baş icraçı direktoru Al Uolker bildirib.

Layihə dünyanın ən kasıb ölkələrindən biri sayılan Mozambik üçün də mühüm dəyişikliklərə səbəb olacaq. Ölkə hökuməti bu layihənin 5000 is verinin açılmasına səbəb olacağını açıqlayıb.

Qeyd edək ki, "AnadarkoPetroleum" şirkətinin layihədə şərikləri "Mitsui", Mozambikin "ENH" dövlət neft şirkəti, Tailandın "PTT" və Hindistanın "ONGC", "Bharat Petroleum Resources" və "Oil India" şirkətləridir.

Alman dili müəlliminin yaratdığı “jurnalistika məktəbi”

Böyük Şərq müəfəkkiri Əbu Tur-xan yazırdı ki, hər insan bir ulduzu xatırladır. Ancaq bu həyatda ulduz olmaq, insanlığa işıq saçmaq da hər insana nəsib olmur. O, ötən əsrin 60-cı illərində Azərbaycan mediasında ulduz kimi parıldıdı və işığı ömrünün sonuna qədər heç vaxt sönmədi.

Ömrünü Azərbaycan mətbuatının inkişafına həsr edən Nureddin Babayev Naxçıvanda yaşayıb fəaliyyət göstərmiş, Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülmüş, Prezident təqaüdüçüsü olmuş tanınmış jurnalist, işıqlı insan idi.

Bu gün 80 illik yubileyini qeyd etdiyimiz Nureddin Babayev 2014-cü ildə “Şərq qapısı” qəzetinə verdiyi müsahibədə özü barədə danışarkən belə demişdi: “İxtisasca alman dili müəllimiyəm. Ömrüm boyu televiziya və radioda işləsəm də, heç vaxt özümü jurnalist adlandırmamışam. Həmişə bu adın böyüklüyündən, əzəmətindən qorxmuşam, ehtiyatlanmışam. Jurnalist adı çəkiləndə birinci olaraq yadıma Həsən bəy Zərdabi düşüb. Və bir də jurnalist adı çəkiləndə böyük Mirzə Cəlil gəlib durur gözümlün qənşərində. Mirzə Cəlilin yüz il öncə az qala bütün dünyaya meydan oxuyan “Molla Nəsrəddin” jurnalı və bu jurnalda çaplanmış, lakin jurnalist diplomu olmayan neçə-neçə müəllif bu gün jurnalist olmağa hazırlaşan hər bir gənc üçün örnekdir. Mirzə Cəlil başqa planetli deyildi, “gözünü açan gündən bu dünyanı qaranlıq görmüşdü” və bu qaranlıq dünya da təkcə Xudayar bəyin kəndi deyildi, bütövlükdə, Azərbaycan kəndlərinin hamısının büründüyü zülmət dünya idi. Və Mirzə Cəlil də elə bu zülmət dünyasından çıxmışdı və əsrdəşlərini bu zülmət dünyadan çıxarmaq üçün özü də zülmətdə yaşamalı idi, necə ki yaşayırdı. Bu baxımdan Mirzə Cəlil jurnalistikası, “Molla Nəsrəddin” jurnalı jurnalistika tariximizdə əbədiyaşar bir səhifədir. Və bu səhifəni öyrənən, ondan bəhrələnən, onu özünə müəllim, ustad, məktəb hesab eləyən jurnalist xoşbəxtkdir. Odur ki, jurnalist adına, jurnalist peşəsinə həmişə böyük hörmət və ehtiramla yanaşmaqla bu sahədə çalışmışımdan son-suz qürur və fəxarət duymuşam və bu gün də duyuram”.

Onu yaxından tanıyan biri kimi, deyə bilərəm ki, Nureddin Babayev dünya malını heç vaxt qazanc, var-dövlət hesab etməyib. Deyirdi ki, Süleymana qalmayan dünya kimə qalacaq? Amma onu da deyirdi ki, bu Süleymana qalmayan dünyada qalası şeylər çoxdur və bunların fəvqündə bir amil durur: insan olmaq amili, vətəndaş olmaq istəyi, xalqına, millətinə sədaqətlə xidmət etmək təşəbbüsü, Vətən yolunda şəhidliyə hazır olmaq uralığı və Tanrı nə ömür verirsə, bu ömrü ləyaqətlə

başla vurmaq qeyrəti.

Nureddin Babayev bütün həyatını belə yaşayıb və ömrünü ləyaqətlə başa vurub.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələri əməkdaşlarının hər birinin özünə ağısaqqal saydığı Nureddin Babayevin həyat yolu bir məktəbdir. Özünün dediyi kimi, o, ixtisasca jurnalist deyildi. Ancaq milli jurnalistikamızda bir Nureddin Babayev məktəbi yarada bilmişdi. Bu sətirlərin müəllifi də daxil onun yetişdirdiyi onlarla jurnalist bu gün Azərbaycan mətbuatında öz sözünü deyir.

Nureddin Babayev çox az sayda jurnalistlərimizdəndir ki, fəaliyyəti boyu yalnız bir media orqanında çalışıb. Onun Naxçıvan televiziyasına verdiyi dəyərli töhfələr heç vaxt unudulmayaacaq. Ömrünü televiziya bağlamasına baxmayaraq, o, tez-tez qəzetlərdə də aktual mövzulu məqalələrlə çıxış edirdi.

Bu sahədən az-çox xəbəri olanlar təsdiq edirlər ki, telejurnalistika ilə qəzet jurnalistikası arasında ciddi fərqlər var. Nureddin müəllimin böyüklüyü onda idi ki, o, televiziya deyər bil-diklərini qəzetdə də deyə bilirdi.

Nureddin Babayev televiziya verilişində tamaşaçı, qəzet məqaləsində isə oxucu ilə sanki danışırdı. Hər bir tamaşaçı onun verilişinə sona qədər baxır, hər bir oxucu isə qələmə aldığı məqaləni axıra kimi oxuyurdu. Onun bütün verilişləri uzunömürlü olurdu. Nureddin Babayevin müəllifi olduğu “Torpaq” proqramı Naxçıvan televiziyasında onun təqdimatında 20 ildən çox efirə getmişdi. Bəs o buna necə nail olmuşdu? Nureddin Babayev bu suala müsahibələrindən birində belə cavab vermişdi: “Hər bir jurnalist üçün vacib şərtlərdən biri həmsöhbət olduğu insanlarla onların başa düşdüyü sadə, anlaşılqı dildə danışmağı bacara bilməsidir. Təbii ki, bunlar - əkinçi, çoban, taxılçı, fəhlə, çilingər, ticarətçi - xülasə, səninlə gündəlik qaynayıb-qarışan insanlardır və bu insanlara kosmik raketlərin uçuş trayektoriyasını yox, adi, gündəlik həyatı, bu həyatın enişli-yoxuşlu yollarında necə hərəkət etməyi izah etməli-sən, həm də onların başa düşəcəyi, anlama biləcəkləri dildə”. Onun bu qənaəti hər bir jurnalist üçün ən qiymətli tövsiyədir.

Nureddin Babayev öz qələmi ilə 50 ildən çox yol gedib. Bu yolda hər cür çətinliklərlə üzləşib, ancaq heç vaxt bu yoldan qayıtmaq istəməyib. Cəmi birçə dəfə jurnalist olmaq fikrindən daşınıb. O da Naxçıvan radiosunda fəaliyyətə başladığı gün. Vaxtilə özünün mənə danışdığı həmin epizodu oxucularla bölüşmək istəyirəm: “Naxçıvan radiosunda təzəcə işə başlamışdım. Baş redaktor bir kənar müəllifin 5-6 səhifəlik yazısını redaktə etmək üçün mənə verdi. “Arpa çayı daşa bilməz” adlı yazının müəllifi o vaxt ali məktəbin ikinci kursunda təhsil alan İsa Həbibov idi. Yazı-

nı oxudum. İkinci kurs tələbəsinin belə yüksək səviyyədə yazdığını görəndə düşündüm ki, gör işlədiyim təşkilatda belələri nə qədərdir. Və burada işləməyin mənim üçün çətin olacağını dedim. Təcrübəli həmkarlarım mənə bu fikirdən daşındıra bildilər. Dedilər ki, hər yazı bu səviyyədə olmur, hər kəs də belə yazma bilər. Deməli İsa Həbibov sıradan biri deyilmiş. Bu o İsa Həbibovdur ki, indi akademik elmi adını daşıyır və bizim fəxrimizdir”.

Ustad jurnalistlə söhbətimiz zamanı bu sözləri böyük təvazökarlıqla dediyini bildirdim. Çünki Nureddin Babayev güclü qələm sahibi idi. Onun publisistik qələmi, axıcı dili vardı. O, qələmini bədii yaradıcılıqda da sınamış və uğurlu alınmışdı. 2001-ci ildə Naxçıvan televiziyasında ilk görüşümüzdə mənə “Toylar başlandı” adlı hekayələr kitabını hədiyyə etmişdi. “Bu kitabı vaxtın olsa oxuyarsan, mənəm cızmaq-qaralarımı”, demişdi. Elə həmin vaxt o kitabı oxumuşdum. Bu yaxınlarda həmin hekayələri təkrar oxudum. İnsan nə qədər təvazökar olarmış. Dövrünün ədəbi hadisəsinə çevrilən, bu gün də aktuallığını itirməyən, ədəbiyyatımızda sədevr sayıla biləcək bu əsərlərə müəllif özü cızma-qara deyirdi. Tam əminliklə demək olar ki, Nureddin Babayev bədii yaradıcılığını davan etdirdisəydi, Azərbaycan ədəbiyyatı nəhəng bir sima, istedadlı bir yazıçı qazanacaqdı. Ancaq o, peşəsinə sadıq qaldı, jurnalistlik fəaliyyətini daha üstün tutdu.

Nureddin Babayev Naxçıvanda cəsarətli jurnalist kimi tanınırdı. Həm Sovet dövründə, həm də müstəqillik illərində Naxçıvan mətbuatında fəaliyyət gös-



tərən jurnalistlər içərisində tənqidi mövzulara ən çox müraciət edən məhz Nureddin Babayev olub. O, neqativ hadisələrə əsl jurnalist gözü ilə yanaşmağı bacarırdı. Nureddin müəllimin qərəzsizliyinə, obyektivliyinə heç kim şübhə ilə yanaşmırdı. Yazılarında müşahidə etdiyi nöqsanların haradan qaynaqlandığını göstərir, bütün bunlar “olmaya bilərdi” qənaətinə gəlir, araşdırmalar və paralellər aparırdı.

“Şərq qapısı” qəzetinin baş redaktoru olduğum dövrdə redaksiyaya bir yazı təqdim etmişdi. Kifayət qədər sərt dillə qələmə alınmış tənqidi məqaləni dərc edə bilməyəcəyimizi dedim. O zaman mənə dediyi sözləri və verdiyi məsləhəti heç vaxt unutmayacağam: “Bu çox vacib məsələdir. Qarşısı alınmasa ciddi fəsadlar verə bilər. Mövzu Vətənimizdirsə, ölkəmizin sağlam gələcəyidirsə, heç nədən çəkinmə, öz karyeranı düşünmə. Səni cəsarətli jurnalist bildirdim. Axı sən Nureddin Babayevin yanında yetişmişən. Bir də ki, Ali Məclisin Sədri tənqidi ya-

zılara çox həssas yanaşır, cəsarətli olun, nöqsanları göstərin deyir. Bəs sən kimdən qorursan?”. Ustadın bu sözlərindən sonra başqa yol yox idi, məqaləni dərc etməliydik. Həmin yazı muxtar respublikada çox ciddi əks-səda doğurdu. Redaksiyaya isə belə mövzuları ictimaişləşdirdiyi üçün təşəkkür edildi.

Nureddin Babayev belə cəsarətli, vətənpərvər bir jurnalist idi və hər bir qələm adamının da bu cür olmasını arzulayırdı.

O, jurnalistikanı, 50 ildən çox çalışdığı televiziyanı tale qisməti adlandırdı. Ona görə də öz peşəsinə sona qədər sadıq qaldı. Ümumiyyətlə, sədaqət anlayışı onun şəxsiyyətinin bütövlüyünü göstərən çox dəyərli xarakter idi. Nureddin Babayev təkcə peşəsinə deyil, Vətəninə, dövlətinə, doğulub boya-başa çatdığı torpağa, dostlarına da ömrünün sonuna qədər sədaqətli oldu. Ölkənin paytaxtında yaşamaq və işləmək üçün kifayət qədər geniş imkanlara malik olmasına baxmayaraq, Naxçıvanın ən çətin dövründə belə oranı tərk etmədi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanın sərhəd bölgələrində döyüşən igid oğullara öz qələmi, sözü ilə mənəvi ruh verdi, əlinə silah alıb döyüşdü, muxtar respublikanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizə apardı. Nureddin müəllimin fəaliyyəti boyunca mübarizə aparıldığı, qorumağa çalışdığı sərhədlərdən biri də mənəvi sərhədlərimiz idi. O, xalqımızın mənəvi sərhədlərinə yad ünsürlərin daxil olmasından çox narahatlıqla danışır, milli dəyərlərimizin qorunmasının hər azərbaycanlının ən ümdə vəzifəsi olduğunu deyirdi. Əlbəttə ki, bu onun içindəki Vətən sevgisindən qaynaqlanırdı.

Nureddin Babayev artıq 5 ildir ki, cismən aramızda yoxdur. Ancaq o, ruhən bizimlədir. Onun Naxçıvan mətbuatında qoyduğu ənənələr, yaratdığı məktəb yaşayır, gənc jurnalistlərin çoxu hələ də Nureddin Babayevin açdığı ciğirlə irəliləyir.

Ruhun şad olsun ustad! 80 yaşın mübarək!

✍ Tural Səfərov

ASTARANIN RAHAT YOLLARI



Astara rayonunda son vaxtlar yol-nəqliyyat infrastrukturunun yenidən qurulması intensiv şəkildə aparılır. Dağ kəndlərinə gedən yolların tikintisinə daha böyük əhəmiyyət göstərilir. Bu günlərdə istifadəyə verilən Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolu burada yaşayan əhali arasında böyük sevinc yaratmışdır.

Yol yüksək keyfiyyətlə tikildiyi üçün olduqca rahatdır. Odur ki, camaat hər gediş-gəliş zamanı vaxt itirmədən qayaları yarıb keçən, lazımı qurğuları, avadanlıqları yerində olan bu yolla sağ-salamat mənzil başına çatır. Yeni yola görə

indi buralarda necə dəyərlər, yaşamaq da xoşdur, işləmək də. Həmçinin kəndlərdən çıxıb gədənlər bu rahatlığın sorağı ilə öz doğma yurduvalarına qayıdırlar.

Hazırda 20 mindən çox insanın məskunlaşdığı, 11,6 kilometr uzunluğa malik Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş yaşayış məntəqələrini birləşdirən avtomobil yolunda müasir standartlara uyğun genişmiqyaslı yenidənqurma işləri görülür. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tikdiyi yolda gərgin iş gedir. Layihədə nəzərdə tutulan şərtlərə əməl edilməklə tikintinin gedişinə çox ciddi tələbkarlıq vardır. Yolum yatağı 12 metr enində nəzərdə tutulub. Artıq görülən işlərin həcmi böyükdür. Zəruri yerlərdə diametri 300 və 500 millimetr olan yeni südürücü borular qoyulub, sərt döngələr qaydaya salınıb. Bunlardan başqa, yaranan səth suları axıtmaqdan ötrü küvetlər düzəldilib. Hazırda istinad divarları tikilir, yolboyu 130 min kvadratmetr sahədə yol əsasının alt, üst layının inşası aparılır. Görülən işlərin keyfiyyətinə xüsusi diqqət yetirilir. Yaxın günlərdə yola iri və xırda dənli asfalt-beton döşənəcək. Ən əsası isə inşaatçılarda olan qurub-yaratmaq əzmi yolum tezliklə başa gəlməyini bildirir.

✍ Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

20 iyun Ümumdünya Qaçqınlar Günüdür!

Müasir dövrümüzdə qaçqın problemi

2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Şübhəsiz ki, qətnamənin qəbulunda əsas məqsəd evindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. Söhbət hazırda dünyada mövcud olan 68,8 milyon qaçqından gedir.

Əhali sayına görə qaçqınlar dünyanın 20-ci böyük ölkəsini təşkil edirlər. Rəqəmlərin nə qədər böyük olduğu ortadadır. Bununla yanaşı ümumilikdə rəqəmlərin soyuq realiti, yaşanan kədərli, göz yaşlarını, ölümləri, zülmələri, sürgünləri pərdələyir. Halbuki hər bir köç, hər ayrılıq illərlə o torpaqlarda yaşayanlar üçün bir zülm, axır, son, bir fəyaddır. Kim durduq yerdə, əcdadlarının, anasının, atasının, özünün yaşadığı torpaqları tərk edərək, əsrlərdir yaşananları bir tərəfə qoyub, etimadsızlığın, qeyri-müəyyənliyin hökm sürdüyü başqa torpaqlara üz tutmaq istəyər. Hər köç qərarı yaşanan coğrafiyada keçmiş məxsus hər şeyi və gələcək ilə əlaqəli ümidləri bitirərək

qəbul edilən ən çətin və ən son qərardır.

Suriya, Əfqanıstan, Cənubi Sudan və Somali ən çox qaçqın verən ölkələr sırasındadır. Daha pisi isə, 2010-cu ildə ən çox qaçqın qəbul edən ölkələrdən biri olan Suriyanın hazırda ən çox qaçqın verən ölkə statusunda olmasıdır. Belə ki, 2011-ci ilin mart ayında Suriyanın cənubunda Deraa şəhərində hökumət əleyhinə etiraz aksiyalarından sonra başlayan vətəndaş müharibəsi nəticəsində milyonlarla Suriya vətəndaşının Avropa, ABŞ, Kanadaya və Türkiyəyə axını gücləndi. 2016-cı ildə BMT humanitar yardımına ehtiyacı olan 13.55 milyon suriyalı qaçqın müəyyənləşdirib. Bunlardan 4.8 milyon Suriyadan kənarda yaşayan

suriyalı qaçqınlardır. Türkiyə Suriya qaçqınlarını ən çox qəbul edən ölkələrdəndir. Buradakı qaçqınların sayı 3 milyon yarımındır. Türkiyə, Suriya qaçqınlarına hələ də daha çox şərait yaradan ölkə sayılır. Belə ki, Rəcəb Tayyib Ərdoğan Ankaradakı çıxışında qaçqın düşərgələrində məskunlaşmış suriyalılara 8.5 mlrd. dollar xərc-ləndiyini bildirib.

Qaçqın və məcburi köçkün problemi Azərbaycandan da yan keçməyib. 1905, 1918-1920, 1948-1953-cü illərdə Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı doğma torpaqlarından qaçmağa məcbur olub. 1988-1993-cü illərdə isə Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində həm orada, həm də Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan 1 milyondan artıq soydaşlarımız daimi yaşayış yerindən didərgin düşüb. Qaçqın və məcburi köçkün problemi 20 ildən çoxdur ki, Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən



sonra dövlət qaçqın və məcburi köçkünlərə xüsusi qayğı göstərməyə başladı.

Cənab İlham Əliyevin isə Prezident kimi imzaladığı ilk sərəncamlarından biri məhz 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlı olub. 2007-ci və 2011-ci illərdə həmin proqrama əlavələr təsdiqlənib. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşa-

yış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Bu sahədə aparılan işlər nəticəsində artıq 300 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb, 103 yeni qəsəbə salınıb. 2019-cu ilin birinci rübündə Dövlət Məşğulluq Xidməti tərəfindən 1876 məcburi köçkün münasib işlə təmin edilib, 1529 məcburi köçkün "İşsiz DOSTu" proqramı çərçivəsində əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub. Görülən fəaliyyətin nəticəsi olaraq,

Sevinc Azadi,
"iki sahil"

“Atam, anam və mən” turizm yarışını keçirildi



“Neftçi İdman Klubu” peşəkar idmanla yanaşı, mütəmadi olaraq, neft, qaz və kimya sənayesinin işçiləri arasında da idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Gündən-günə daha intensiv xarakter daşıyan bu tədbirlər idmanın kütləviləşməsi, sağlam gəncliyin yetişməsi və neftçilərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə reallaşdırılır.

Klubumuz bu il də öz ənənəsini davam etdirərək neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri və onların ailə üzvləri arasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününe həsr olunmuş “Atam, anam və mən” idman-turizm yarışını keçirdi. İyunun 15-17-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki meşə zolağında baş tutan yarışda Heydər Əliyev adına Neft Emalı Zavodu, “Azərikimya” İstehsalat Birliyi, Neft Kəmərləri İdarəsi və “Qaz İxrac” İdarəsinin komandaları qalib adı uğrunda mübarizəyə qoşulmuşdu.

Yarışın keçirilməsində əsas məqsəd “Atam, anam və mən” idman-turizm yarışını neftçilər arasında inkişaf etdirmək, işçilərə təbii şəraitə uyğunlaşma vərdişlərini aşılamaq, onların arasında sağlam həyat tərzi təbliğ etmək, turizm üzrə yarışların yeni formalarını araşdırmaq və təbii etmək idi.

Əvvəlcə yarışın baş hakimi Natalya Əliyeva iş-tirakçılara yarış haqda məlumat verdi. Yarışın keçirilmə qaydası aşağıdakı formada təşkil olunmuşdu. Ailə komandası öncə start nöqtəsində qurulmuş çadırı sökür. Sonra onlar bir qədər qaçaraq, irəlində iki

ağac arasında asılmış paralel kəndiri ayağı üstə keçir və kəndirdən hörlülmüş toru da - “siçantutan”ı dəf edərək müəyyən məsafəyə qədər qaçır və bu dəfə ağacdən asılmış kəndiri arxası üstə əllərini və ayaqlarını sürüşdürməklə

tinə qaytarırdılar. Yarışı ən tez və səhsiz (və ya daha az səhvlə) başa çatdıran komanda qalib hesab olunurdu.

Ailə komandaları arasında oğlanların yarışında Hüseynovlar ailəsi (Neft Kəmərləri İdarəsi) qalib



keçir və növbəti maneəyə doğru qaçırdı. Burada yarışmaçılardan dolaşq kəndirin müxtəlif nöqtələrində yerləşdirilmiş açarı qıfılın yanına götürmək və onun içərisinə daxil etmək tələb olunurdu. Ardınca komanda bir qədər irəliyə qaçaraq, ağacdən asılmış kəndir vasitəsilə müəyyən olunmuş məsafəyə tullanırdı və qarşıda quraşdırılmış nişangaha xüsusi oxlar atırdı. Burada ailənin üzvləri halqanın içərisinə girərək müəyyən məsafə qət edir, sonra isə onlar finiş nöqtəsinə qaçaraq sökdükləri çadırı yenidən quraşdırırdı və əvvəlki vəziyyətə

adını qazandı. Sadıqovlar ailəsi (Heydər Əliyev adına NEZ) 2-ci, Süleymanovlar ailəsi (“Qaz İxrac” İdarəsi) isə 3-cü yeri tutdu. Qızlar arasında Rzayevlər ailəsi (Heydər Əliyev adına Neft Emalı Zavodu) liderliyə yüksəldi. İbrahimovlar ailəsi 2-ci, Neft Kəmərləri İdarəsini təmsil edən Musayevlər ailəsi isə 3-cü yere çıxdı.

Turnirin növbəti günü uşaqlar arasında “Şən startlar” əyləncəli yarış keçirildi. Müxtəlif maraqlı oyunların birinin digərini əvəz etməsi uşaqların hədsiz sevincinə səbəb olurdu. Bundan əlavə,



uşaqlar arasında şeir demək, rəqs etmək və mahnı oxumaq, eləcə də ölkəmizin tarixi, coğrafiyası və məntiqə bağlı tərtib olunmuş suallar üzrə intellektual müsabiqə keçirildi ki, bu yarışmalarda da onlar böyük maraq və həvəslə iştirak etdilər.

Yarışın sonunda keçirilən mükafatlandırma mərasimində “Neftçi İdman Klubu”nun bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək uşaqları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə klubun idarəetmə aparatının rəhbəri Sadiq Sadıqovun adından təbrik etdi. Azərbaycanda uşaqlara göstərilən diqqət və qayğıdan söhbət açan klub rəsmisi onlara gələcəkdə daha xoşbəxt və fəravan həyat arzuladı. O, yarışda göstərdikləri fəallığa görə bütün iştirakçılara minnətdarlığını bildirdi, onlara cansağlığı, müvəffəqiyyətlər dilədi və qalib-

lərə öz təbriklərini çatdırdı.

Tədbirdə öncə yer tutmuş komandalara klubun diplom və hədiyyələri təqdim olundu. Sonra uşaqlar arasında keçirilən yarışlarda və müsabiqələrdə qalib gəlmiş on nəfər mükafatlandırıldı. Bundan əlavə, “Neftçi İdman Klubu” öz ənənəsini davam etdirərək, “ən kiçik turist”, “ən fəal turist” və “ən qocaman turist” nominasiyaları üzrə də mükafatlar təsis etmişdi. Bu nominasiyaların qalibi adına müvafiq olaraq, Aylin Kərimli (“Qaz İxrac” İdarəsi), Səma Rzayeva (Heydər Əliyev adına NEZ) və Bəxtiyar Musayev (“Azərikimya” İB) layiq görüldülər.

Daha sonra isə yarışda iştirak edən bütün uşaqlara bayram hədiyyələri təqdim olundu.

“Neftçi İdman Klubu”
İctimai Birliyinin mətbuat xidməti

SOCAR-ın TENDERLƏRİ

Azerbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

“Azneft” İstehsalat Birliyi

radiotexniki meteoroloji stansiya kompleksinə olan tələbatını təmin etmək məqsədi ilə açıq satılma müsabiqəsinin (11072AM-19) müddətini uzadaraq yenidən elan edir.

I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- * Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
- * İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödənişin təyinatında iştirak ediləcək müsabiqənin nömrəsi və iddiaçının tam adı göstərilməlidir);
- * Müsabiqə təklifinin təminatı (forma əsas şərtlər toplusunda verilecekdir);
- * Müsabiqə təklifi.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 04.07.2019-cu il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, ingilis və ya rus dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır. Göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətə baxılmayacaqdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.

II. Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

* Müsabiqə təklifi bir əsl və 2 surəti olmaqla 11.07.2019-cu il, Bakı vaxtı ilə saat 11:00-a qədər zərflərin açılış zalında Satınalmalar qrupuna təqdim olunmalıdır. İddiaçının nümayəndələri müvafiq etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə birlikdə qeydiyyatdan keçmələri üçün ən az yarım saat öncədən Satınalan təşkilata gəlməlidirlər.

* Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

* İştirakçının inzibati binaya buraxılışını təmin etmək üçün müraciət məktubunda iddiaçı şirkəti təmsil edəcək şəxsin adı, soyadı, vəzifəsi mütləq qeyd olunmalıdır.

III. İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

* Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya rus dilində əldə etmək istəyənlər 354 AZN (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dövrəli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsə elanın I qrafasında göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Hesab nömrəsi:

Azerbaycan Beynəlxalq Bankı ASC,
AZ38IBAZ38010019449306332120,
VÖEN: 9900003871,

Müştəri Xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ0135010000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: IBAZAZ2X

* Hesab nömrəsi: USD

Intermediary Bank: Deutsche Bank Trust Company Americas, New York

S.W.I.F.T: BKTRUS33

ACC # USD 04-164-504

Beneficiary Bank: The International Bank of Azerbaijan Republic Customer Service Department

SWIFT: IBAZAZ2X

Nizami str., 67

Phone: (+99450) 493-68-23

Beneficiary: State Oil Company of Azerbaijan Republic

TAX ID: 9900003871

Account \ IBAN AZ28IBAZ38110018409306332120 USD

* Hesab nömrəsi: EUR

Intermediary Bank: Commerzbank AG, Frankfurt am Main

S.W.I.F.T: COBADEFF

ACC # 400 88 660 3001

Beneficiary Bank: The International Bank of Azerbaijan Republic " Customer Service Department

SWIFT: IBAZAZ2X

Beneficiary: State Oil Company of Azerbaijan Republic

TAX ID: 9900003871

Account No: AZ08IBAZ38110019789306332120 EUR

* Hesab nömrəsi: GBR

Beneficiary Bank: The International Bank of Azerbaijan Republic Customer Service Department

SWIFT: IBAZAZ2X

Nizami str., 67

Phone: (+99450) 493-68-23

Beneficiary: State Oil Company of Azerbaijan Republic

TAX ID: 9900003871

Account No: AZ23IBAZ38110018269306332120

İŞTİRAK HAQQI HEÇ BİR HALDA GERİ QAYTARILMIR.

* Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin nömrəsi, Lot nömrəsi, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

IV. Müqavilənin icra müddəti:

* Satınalma müqaviləsinin şərtlər toplusunda qeyd olunan 150 gün ərzində yerinə yetirilməsi tələb olunur.

V. Müsabiqə təklifinin təminatı:

I. İddiaçının müsabiqə təklifinin təminatı 8250 AZN və ya ona ekvivalent dəyərə ABŞ Dolları və Avro ilə tələb olunur. (Təminat ayrıca bağlı zərfdə təqdim olunmalıdır)

II. Bank qərantiyalarının əsl müsabiqə zərfində müsabiqə təklifi ilə birlikdə təqdim edilməlidir. Əks təqdirdə satınalan təşkilat belə təklifi rədd etmək hüququnu özündə saxlayır.

III. Qərantiyayı vermiş maliyyə təşkilatı Azərbaycan Respublikasında və/və ya beynəlxalq maliyyə əməliyyatlarında qəbul edilən olmalıdır. Satınalan təşkilat etibarlı hesab edilməyən bank qərantiyaları qəbul etməmək hüququnu özündə saxlayır.

IV. Əgər satınalma müsabiqəsində iştirak etmək istəyən şəxslər digər növ təminat (akkreditiv, qiymətli kağızlar, satınalan təşkilatın müsabiqəyə dəvət sənədlərində göstərilmiş xüsusi hesabına pul vəsaitinin köçürülməsi, depozitlər və digər maliyyə aktivləri) təqdim etmək istədikdə təminat növünün mümkünlüyü barədə elanda göstərilmiş əlaqələndirici şəxsə əvvəlcədən sorğu verməlidir və razılıq əldə etməlidir.

V. Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olacaqdır.

VI. Müqavilənin yerinə yetirilməsi təminatı satınalma müqaviləsinin qiymətinin 5 (beş) %-i məbləğin tələb olunur.

VII. Hazırkı satınalma əməliyyatı üzrə Satınalan təşkilat tərəfindən ən çoxu 30%-ə qədər avans ödənişinin yerinə yetirilməsi nəzərdə tutulur.

VI. Satınalan təşkilatın ünvanı:

AZ1000, Bakı şəhəri, Səbail rayonu; Neftçilər prospekti 73; SOCAR, "Azneft" İB

Əlaqələndirici şəxs: Əsgərov Kamil

Satınalmalar və Təchizat şöbəsi, ekspert

korporativ telefon nömrəsi: +99412 521 00 00 - 11 381 (daxili)

korporativ mobil nömrəsi: +99450 841 13 81

korporativ faks nömrəsi: +99412 521 11 72

korporativ elektron ünvanı: kamil.asgerov@socar.az

VII. Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvanı:

www.socar.az (<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices>)

VIII. Müsabiqə təklif zərflərinin açılış tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 11.07.2019-cu il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.

IX. Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:

<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards>

“Azneft” İstehsalat Birliyinin Satınalmalar qrupu



Azerbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

“Azəriqaz” İstehsalat Birliyi

Müxtəlif təyinatlı mallara olan tələbatını təmin etmək məqsədi ilə açıq satılma müsabiqəsi (29016-19 lot 1) üzrə müraciətlərin son tarixinin, həmçinin təklif zərflərinin açılış tarixinin müddətini uzadılmasını elan edir.

Lot 1: müxtəlif təyinatlı mallar

I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- * - Müsabiqədə iştirak haqqında müraciət;
- * - İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- * - Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 60 təqvim günü qüvvədə olmalıdır).

* Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 27.06.2019-cu il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, ingilis və ya rus dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.

II. Satın alınan mallar üzrə müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

* Müsabiqə təklifləri hər iki lot üzrə bir əsl və iki surəti olmaqla 04.07.2019-cu il, Bakı vaxtı ilə saat 10:45-ə qədər Satınalan təşkilata təqdim olunmalıdır.

* Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

III. Keçiriləcək müsabiqənin iştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

* Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, ingilis və ya rus dilində əldə etmək istəyənlər:

Lot 1 üçün 118 AZN (ƏDV daxil),

və ya ekvivalent məbləğdə sərbəst dövrəli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsə elanın I qrafasında göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Hesab nömrəsi:

Azerbaycan Beynəlxalq Bankı ASC,
AZ38IBAZ38010019449306332120,
VÖEN: 9900003871,

Müştəri Xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ0135010000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: IBAZAZ2X

İŞTİRAK HAQQI HEÇ BİR HALDA GERİ QAYTARILMIR.

IV. Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin 1-ci lot üzrə 60 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.

V. Təltif olunacaq müqavilə üzrə icazə verilən maksimum avans həddi müqavilə dəyərinin 30%-i qədər ola bilər.

VI. Satınalan təşkilatın ünvanı:

AZ1025; Bakı şəhəri; Xətai rayonu; Yusif Səfərov küçəsi, 23

Əlaqələndirici şəxs:

Nəsimi Sultanov.

“Azəriqaz” İB-nin Satınalmaların təşkili şöbəsinin böyük mühəndisi

+994125210000 (daxili 29694)

nasimi.sultanov@socar.az

VII. Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvanı:

www.socar.az (<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices>)

VIII. Müsabiqə təklif zərflərinin açılış tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 04.07.2019-cu il tarixdə, Bakı vaxtı ilə LOT 1 üzrə saat 11:00-da elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.

IX. Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:

<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards>

“Azəriqaz” İB-nin Satınalmalar qrupu

Dəri tipiniz haqqında məlumatınız varmı?

Dərimizin canlılığı, parlaqlığı və diriliyi ən mühüm sağlamlıq göstəricilərindəndir. Buna görə də 20 yaşından etibarən hər bir qadın üçün ayda bir dəfə təmizlik və qorunma üçün dəriyə qulluq etməsi çox faydalıdır. Dərimizin təmizlənməsi və baxımı, yaş irəlilədikcə qırışların və deformasiya kimi problemlərin qarşısını almaq üçün çox faydalıdır. Əks təqdirdə, UV şüaları, makiyaj, sərbəst radikallar, siqaret çəkmək kimi zərərli vərdişlər, stress, hava dəyişiklikləri və qidalanma dərimizə mənfi təsir edər və gənc olmasına baxmayaraq bizi yorğun və solğun göstərə bilər.

Dəri tipləri hansılardır?

Normal dəri

Görünüşü şəffaf, məsamələri sıx, ləkəsiz və problemsiz bir dəri. Təbii gözəlliyini yüngül qayğı ilə qoruyur. İstifadəsi lazım olan məhsullar: Süd tərkibli təmizləyici, spirtsiz normal bir tonik və su tərkibinə malik olan yumşaq nəmləndirici.

Qarışıq dəri

Alın, burun və çənə hissəsi yağlıdır. Başqa sözlə desək, "T" formalı bir yağlama meydana gəlir. Yağlı hissələrdə qara nöqtələr, sızanaqlar və açıq məsamələr ola bilər. İstifadəsi lazım olan məhsullar: Süd tərkibli təmizləyici, aşağı miqdarda spirtli tonik, dərinin vəziyyəti və zəruri



ri hallarda göz bölgəsi üçün krem formalı nəmləndiricilər.

Quru dəri

İncə, kiçik məsamələrə malik qapalı dəri. Lakin, yağın ifrazı normal səviyyədə olduğu üçün görünüşü zərif və matdır. Dəri sıxdır, ancaq tez qırışır. İstifadəsi lazım olan məhsullar: Süd tərkibli təmizləyici, spirtsiz tonik, yağ ehtiva edən nəmləndirici, qidalandırıcı gecə kremi, göz kremi və nəmləndirici maska.

Yağlı dəri

Görünüşü parlaq və yağlı, məsamələri açıq bir dəri tipi. Məsamələr əsasən dolu, qara nöqtə və sızanaqlıdır. Yağlı dəri problemlərinin qarşısını alması üçün çox diqqətli gündəlik təmizləmə proqramı tətbiq edilməlidir. İstifadəsi lazım olan məhsullar: Səpmənin qarşısını almaq üçün gel tipli təmizləyici, spirtli tonik, su formasında nəmləndirici, təmizləyici və sıxlaşdırıcı maskalar.

Yağlı dəridə sızanaqlar meydana gələrsə

Sızanaq qara nöqtələrlə qapalı olan məsamələrdən artıq yağ ifrazının qarşısının alınması ilə yağın olduğu yerdə yığılması nəticəsində yaranır. Yağlı və sızanaqlı dəridə istifadə ediləcək məhsullar diqqətlə seçilməlidir. İstifadə olunması lazım olan məhsullar: Antiseptik sabun (kükürd tərkibli) olan məhsullar.

Yağlı dəri həssasdırsa

Bu tip dərilərdə iri məsamələr, bəzən də qırmızı ləkələr olur. Daxili və xarici faktorlara qarşı həssasdır. Qaşıntı və yanma hissi yarana bilər. İstifadəsi lazım olan məhsullar: Süd tərkibli təmizləyici, tamamilə spirtsiz tonik, anti-allergik kremləri və su tərkibi olan yumşaq nəmləndiricilər.

Röya Rasimqızı, "iki sahil"

Dörd mövsüm dondurma yeyin...

Süd tərkibli dondurmalar çox yaxşı kalsium qaynağıdır. Meyvə yemirsinizsə, ən azı tərkibində meyvə olan dondurma yeməlisiniz.

Şokoladlı, vanilli, çiyələkli...

Yay aylarında zəruri olan dondurma demək olar ki, 7-dən 70-ə hamının vaz keçilməzidir. Tərkibində olan südün vasitəsilə kalsium mənbəyi olan dondurma sümükləri gücləndirir və diş sağlamlığı üçün əhəmiyyətli rol oynayır.

İki növ dondurma var. Biri sorbet dondurma. Xüsusilə ölkəmizdə son illərdə istehlak edilməyə başlanıb. Bunlar sırf meyvə tərkibli dondurmalarlardır. Birdə südlü dondurmalar var. Digər növ desertlərə nisbətən bu iki növ dondurmanın enerji dəyəri çox aşağıdır.

Süd tərkibli dondurmalar çox faydalıdır. Süd



məhsullarını istehlak etməyən uşaqlarda kalsium ehtiyacını dondurma istehlakı ilə artırmaq çox asandır. Uşağınıza qatıq əvəzinə dondurma yedirdə bilərsiniz. Böyüklər üçün də eyni hallar keçərlidir. Sorbet dondurmalar meyvə istehlakının artırılması üçün çox faydalıdır.

Dörd mövsüm də yeyilə bilər

Dondurma istənilən mövsümdə yeyilə bilər. Bu, necə yeməyinizdən asılıdır. Dondurma dişlə-

yərək yeyilməməlidir. Dondurma mümkünse, soyuqluğu orqanizmə yayılmayacaq formada bir miqdar istiləşdirilərək yeyilməlidir. Belə olmadıqda biz dondurmanı birbaşa udduğumuz zaman həm bizim badamcıq vəzlərimizə, həm də mədəmizə zərər verə bilər. Buna görə də mümkün qədər soyuqluğunu azaldaraq udmaq lazımdır.

R.Bədəlova, "iki sahil"

Rodriguesin klubu müəyyənləşdi



"Real"ın yarım müdafiəçisi Xames Rodrigues İtaliyaya köçməyə hazırlaşır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ko-

lumbiya millisinin üzvü "Napoli"yə keçməyə yarınlıdır.

Ulduz futbolçu "Neapol" təmsilçisi ilə müqavilənin şərtlərini artıq razılaşdırıb. İndi qalır "Real"ı bu keçidə razı salmaq. "Kral klubu" son iki mövsümü icarə əsasında "Bayern Münhen"də keçirən 28 yaşlı hücumameyilli oyunçunun satışından 55 milyon avro qazanc əldə etmək istəyir.

Həmin zaman "Yunventus" və "Mançester Yunayted"in də maraq dairəsindədir.

ALLAH RƏHMƏT ELƏSİN!

SOCAR-ın "Neftqazəlməhdətqıqatlayihə" institutunun rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi SOCAR-ın Geofizika və Geologiya İdarəsinin əməyini mühafizəsi üzrə rəis müavini İsmayıl Hüseynova, anası

Mahizər xanımın vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

SOCAR-ın "Azneft" İB-nin N.Nərimanov adına NQÇİ-nin rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi NQÇİ-nin rəisi Pərviz Əhmədova, nənəsi

Maya xanımın vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

75 yaşı var, böyümür

Türkiyənin Zonguldak bölgəsində Mendeller dərəsi adlanan yerdə 40 metr hündürlüyündə uzun qaya yerləşir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hər kəsin marağını cəlb edən qayanın özəlliyi isə üzərində 75 yaşı olan ağacın illərdir eyni şəkildə qalmasıdır.

Kənd əhalisi ağacın böyümədiyini və heç bir suvarma olmadan illərdir qurmadığını iddia edirlər.

Ağac buraya gələn turistlərin də diqqətini çəkir.



TƏSİSÇİ:



Baş redaktor:
Vüqar RƏHİMZADƏ

Baş redaktorun I müavini:
İsmayıl HACIYEV

Bakı: Kapital Bankın 1 saylı Xətai filialı H/hesab
№AZ19AIB380300194437
00306107
Kod № 200071
VÖEN: 2000157291

Qəzetdə "AZƏRTAC", "OLAYLAR", "AzadInform", "TREND", SİA, InterFAX informasiya agentliklərinin məlumatlarından istifadə olunub.

TELEFONLAR:
Qəbul otağı: 530-26-46, 430-87-97
Baş redaktorun I müavini: 530-26-36
FAX: 430-87-47
Mühasibatlıq: 430-87-27
e-mail: ikisahil@azdata.net

Ünvan:
AZ1012 Bakı,
H.Zərdabi
prospekti-88

Qəzet "İKİ SAHİL" in kompüter mərkəzində yığılır və "AZƏRBAYCAN" nəşriyyatında ofset üsulu ilə çap olunur.

Çapa imzalanıb:
20.06.2019-cu il saat 01⁰⁰
Qiyməti: 40 qəpik, Sayı: 8215
İndeks: 0151, Sifariş: 2030

Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.